

TEST: 2001#01#Y14#01 (QIYABI)

Test	2001#01#Y14#01 (QIYABI)
Fənn	2001 - İqtisadi təhlilin nəzəriyyəsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	38
Bölmələri qarışdırmaq	
Köçürməyə qadağa	
Ancaq irəli	
Son variant	

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlil : (Çəki: 1)

- ☒ iqtisadi inkişaf qanunauyğunluğunda ifadə olunan iqtisadi qanunların təsirini tədqiq edir.
- ☐ sözün həqiqi mənasında bilavasitə təsərrüfat (iqtisadi) həyatı öyrənir.]
- ☐ daimi genişlənən iqtisadi inkişaf sistemi vasitəsilə mürəkkəb sistemləri, kompleks problemləri və onların qavramasını tədqiq edir.
- ☐ mövcud olan istehsalat effektivliyi ehtiyatlarını və onların bazar iqtisadiyyatında tam istifadə olunmasını aşkar edir.
- ☐ yeni bilik sahələrinin əmələ gəlməsinə və onların müstəqil elmə ayrılmasına səbəb olur

Sual: Təhlilin mahiyyəti, zəruriliyi və ardıcılığı aşağıdakını müəyyən edir (Çəki: 1)

- ☐ iqtisadi nəzəriyyə
- ☐ iqtisadi təhlil nəzəriyyəsi
- ☒ idrak nəzəriyyəsi
- ☐ mühasibat uçotu nəzəriyyəsi
- ☐ menecment nəzəriyyəsi

Sual: Analitik tədqiqatın məntiqi aşağıdakıdan təşkil olunur : (Çəki: 1)

- ☐ konkret məfhumdan abstrakt məfhumla qalxma metodu
- ☐ induksiya və deduksiyadan istifadə olunması
- ☐ analiz və sintezin istifadə olunması
- ☐ tədqiq olunan göstəriciyə amillərin təsirinin təyin olunması

☒ abstrakt məfhumdan konkret məfhumə qalxma metodu

Sual: Tədarükçüdən istehlakçıya qədər təşkilat, planlaşdırma, idarə etmə və maddi və informasiya axınının nəzarət sistemi ilə məşğul olur : (Çəki: 1)

- ☐ iqtisadi kibernetika
 - ☐ iqtisadi təhlil
 - ☐ menecment
 - ☒ loqistika
 - ☐ biznes – planlaşdırma
-

Sual: İqtisadi təhlil - bu : (Çəki: 1)

- ☐ mühasibat uçotunun bir hissəsidir
 - ☒ iqtisadi biliklər sisteminin sahəsidir
 - ☐ “menecment” elminin bir hissəsidir
 - ☐ idarə qərarların qəbul olunma metodologiyasıdır
 - ☐ biznesin idarə olunma metodologiyasıdır
-

Sual: İqtisadi təhlilin prinsipi aşağıdakıdır : (Çəki: 1)

- ☐ dəyər qiyməti
 - ☐ münasiblik
 - ☒ komplekslik
 - ☐ həqiqiqlik
 - ☐ retrospektivlik
-

Sual: İqtisadi qanunların təsir xarakterinin öyrənilməsi, müəssisənin konkret şərtlərində iqtisadi hadisə və proseslərin qanunauyğunluğu və tendensiyaalarının müəyyən edilməsi : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin vəzifəsidir
 - ☐ iqtisadi təhlilin amilidir
 - ☐ iqtisadi təhlilin funksiyasıdır
 - ☒ iqtisadi təhlil metodikasının elementidir
 - ☐ iqtisadi təhlilin prinsipidir
-

Sual: İqtisadi təhlilin məqsədi: (Çəki: 1)

- ☒ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
 - ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
 - ☐ biznes planların hazırlanması;
 - ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi
-

Sual: İqtisadi təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə sabitliyi;
 - ☒ təsərrüfat fəaliyyətinin nəticələri;
 - ☐ əmtəəlik məhsulların istehsalı və satışı;
 - ☐ istehsalın idarə edilməsi prosesi;
 - ☐ istehsal olunmuş məhsulun miqdarı
-

Sual: Hansı elm iqtisadi təhlilin nəzəri əsasını təşkil edir? (Çəki: 1)

- ☐ fəlsəfənin dərkətmə nəzəriyyəsi
 - ☒ iqtisadi nəzəriyyə
 - ☐ mühasibat uçotu
 - ☐ müəssisənin iqtisadiyyatı
 - ☐ statistika
-

Sual: İqtisadi təhlilə aiddir: (Çəki: 1)

- ☐ statistik təhlil
 - ☐ mühasibat uçotu;
 - ☒ təsərrüfatdaxili istehsal təhlili və maliyyə təhlili
 - ☐ idarəetmə uçotu;
 - ☐ maliyyə təhlili
-

Sual: İqtisadi təhlil ən çox hansı elm ilə bağlıdır? (Çəki: 1)

- ☐ marketing
 - ☐ iqtisadi nəzəriyyə
 - ☒ auditlə
 - ☐ qiymətin əmələ gəlməsi
 - ☐ menecment
-

Sual: İqtisadi təhlilin əsas istiqamətləri (Çəki: 1)

- ☐ müqayisə; müşahidə; qərarların qəbul edilməsi
 - ☐ qruplaşdırma; qiymətləndirmə;
 - ☐ qruplaşdırma; müşahidə
 - ☐ diaqnostik; müqayisə etmə
 - ☒ qiymətləndirmə, diaqnostika, proqnozlaşdırılma,
-

Sual: Evristik üsullar aid edilir: (Çəki: 1)

- ☒ informasiyanın məntiqi işlənməsi metodlarına;
 - ☐ iqtisadi qərarların optimal həlli metodlarına
 - ☐ stoxastik amilli təhlil üsullarına;
 - ☐ determinləşdirilmiş amilli təhlil metodlarına;
 - ☐ iqtisadi riyazi metoduna.
-

Sual: Amilli təhlil vasitəsi ilə müəyyən edilir: (Çəki: 1)

- ☐ rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;
 - ☒ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
 - ☐ təşkilatın kommersiya sirri;
 - ☐ təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
 - ☐ təşkilatın məcmu xərcləri.
-

Sual: Evristik üsullardan nə üçün istifadə edilir? (Çəki: 1)

- ☒ informasiyanın məntiqi işlənməsi metodlarına;
 - ☐ iqtisadi qərarların optimal həlli metodlarına ;
 - ☐ stoxastik amilli təhlil üsullarına;
 - ☐ determinləşdirilmiş amilli təhlil metodlarına;
 - ☐ iqtisadi riyazi metoduna.
-

Sual: Amilli təhlil vasitəsi ilə nəyin təsiri müəyyən edilir? (Çəki: 1)

- ☐ rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;
 - ☒ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
 - ☐ təşkilatın kommersiya sirri;
 - ☐ təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
 - ☐ təşkilatın məcmu xərcləri.
-

Sual: Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması hansı təhlil vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☒ trend təhlili vasitəsi ilə;
 - ☐ şaquli təhlil vasitəsi ilə;
 - ☐ koorelyasiya təhlili vasitəsi ilə;
 - ☐ amilli təhlil vasitəsi ilə;
 - ☐ üfiqi təhlil vasitəsi ilə.
-

Sual: Mühasibat (maliyyə) hesabatı hansı uçot məlumatları əsasında formalaşdırılır? (Çəki: 1)

- ☐ biznes-plan;
 - ☐ operativ uçot;
 - ☐ proqnoz;
 - ☒ mühasibat uçotu;
 - ☐ normativ.
-

Sual: Mütləq fərq üsulunun mahiyyəti necə başa düşülür? (Çəki: 1)

- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
 - ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
 - ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
 - ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
 - ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir? (Çəki: 1)

- ☐ operativlik
 - ☒ əhəmiyyətlik;
 - ☐ konfidensiallıq;
 - ☐ proqnozlaşdırma.
 - ☐ doğru cavab yoxdur
-

Sual: Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin təhlili: (Çəki: 1)

- ☒ iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
 - ☐ statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;
 - ☐ istehlakçılar və şirkətlər haqqında elmdir;
 - ☐ təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;
 - ☐ təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir.
-

Sual: Ekstensiv amillərə aid edilmir: (Çəki: 1)

- ☐ əmək predmetlərinin miqdarının artması;
 - ☒ aktivlərin dövr sürətinin artması;
 - ☐ işçilərin sayının artması;
 - ☐ avadanlıqların miqdarının artması;
 - ☐ istifadə olunan materialların həcmnin artması.
-

Sual: Nisbi göstəricilərin təhlili nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;
 - ☐ hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;
 - ☒ hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
 - ☐ hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil hansı tələbləri özündə əks etdirir? (Çəki: 1)

- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
 - ☒ idarəetmənin tələblərini;
 - ☐ MHBS-nin tələblərini;
 - ☐ istehlakçıların tələblərini;
 - ☐ təsisçilərin tələblərini.
-

BÖLMƏ: 0103

Ad

0103

Suallardan

23



Sual: Qalıqlar haqqında elm (lenologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur : (Çəki: 1)

- ☐ mühasibat uçotu
- ☐ praktik audit
- ☐ operativ uçotu
- ☐ təsərrüfat fəaliyyətinin təhlili
- ☒ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində

Sual: İqtisadi təhlilin aparılmasının mühüm şərti: (Çəki: 1)

- ☐ göstəricilərin proporsionallığı;
- ☐ göstəricilərin qarşılıqlı asılılığı;
- ☒ göstəricilərin müqayisəliliyi;
- ☐ göstəricilərin keyfiyyətə müxtəlifliyi;
- ☐ göstəricilərin səmərəliliyi

Sual: İqtisadi təhlilin amilləri hansılardır? (Çəki: 1)

- ☐ xarici və daxili amillər
- ☐ istehsal səmərəliliyinin yüklədiməsi üzrə təsərrüfatdaxili ehtiyatlar
- ☐ optimal idarəetmə qərarları
- ☒ müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ müəssisənin biznes-planları

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☐ operativlik;
- ☒ obyektivlik;
- ☐ konfidensiallıq;
- ☐ operativlik;
- ☐ proqnozlaşdırma.

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☐ operativlik
- ☒ anlaşıqlılıq
- ☐ konfidensiallıq;
- ☐ operativlik;
- ☐ proqnozlaşdırma

Sual: Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması necə həyata keçirilir? (Çəki: 1)

- ☒ trend təhlili vasitəsi ilə;
- ☐ şaquli təhlil vasitəsi ilə;
- ☐ koorelyasiya təhlili vasitəsi ilə;
- ☐ amilli təhlil vasitəsi ilə;
- ☐ üfqi təhlil vasitəsi ilə.

Sual: Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☐ operativlik;
- ☒ müqayisəlik;
- ☐ konfidensiallıq;

- ☐operativlik;
 - ☐proqnozlaşdırma
-

Sual: Təşkilatın fəaliyyətinin təhlili: (Çəki: 1)

- ☒iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
 - ☐statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;
 - ☐istehlakçılar və şirkətlər haqqında elmdir;
 - ☐təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;
 - ☐təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir
-

Sual: Təşkilatın fəaliyyətinin maliyyə nəticələri üzrə çoxsaylı göstəricilərdən istifadə: (Çəki: 1)

- ☐zəruri informasiyanın əldə olunması üçün istifadəçinin seçimini asanlaşdırır;
 - ☐zəruri informasiyanın əldə olunması üçün istifadəçinin seçimini çətinləşdirir;
 - ☐uçot məlumatlarının standartlaşdırılması üçün zəmin yaradır;
 - ☒göstəricilərin sistemli nəzərdən keçirilməsi üzrə metodiki çətinliklər yaradır;
 - ☐mənfəətin dinamikasını qiymətləndirməyə imkan verir.
-

Sual: Aşağıdakı ekstensiv amillərə aid deyil: (Çəki: 1)

- ☐əmək predmetlərinin miqdarının artması;
 - ☒aktivlərin dövr sürətinin artması;
 - ☐işçilərin sayının artması;
 - ☐avadanlıqların miqdarının artması;
 - ☐istifadə olunan materialların həcmnin artması.
-

Sual: Nisbi göstəricilərin təhlili nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;
 - ☐hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;
 - ☒hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
 - ☐hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;
 - ☐doğru cavab yoxdur.
-

Sual: İqtisadi təhlilin üsul və qaydalarının ardıcıl tətbiqi nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐metodologiyani;
 - ☒metodikani;
 - ☐göstəricilərin hesablanması;
 - ☐qaydanı;
 - ☐mahiyətini.
-

Sual: Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır? (Çəki: 1)

- ☐zəncirvari yerdəyişmə;
 - ☐balans əlaqələndirmə;
 - ☒evristik;
 - ☐xətti proqramlaşdırma;
 - ☐korrelyasiya.
-

Sual: Amilli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqsədəuyğun hesab edilir? (Çəki: 1)

- ☐indeks;
 - ☐mütləq fərq;
 - ☒zəncirvari yerdəyişmə;
 - ☐müqayisə;
 - ☐balans.
-

Sual: Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə məqsədəuyğun hesab olunur? (Çəki: 1)

- ☐ additiv;
 - ☐ multiplikativ;
 - ☒ dəfəli;
 - ☐ qarışıq;
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: Mütləq amilli artımın hesablanması üçün aşağıdakı hansı metoddan istifadə olunur? (Çəki: 1)

- ☐ diskontlaşdırma;
 - ☐ müqayisə;
 - ☐ qruplaşdırma;
 - ☒ zəncirvari yerdəyişmə;
 - ☐ müqayisə.
-

Sual: İdarəetmənin funksiyasının həyata keçirilməsində təhlilin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ mühasibat uçotunun aparılması;
 - ☐ analitik cədvəllərin tərtib olunması;
 - ☒ idarəetmə qərarlarının əsaslandırılması;
 - ☐ istehsaldaxili məsələlərinin həlli;
 - ☐ məhsul istehsalı planının icrasının qiymətləndirilməsi.
-

Sual: Xarici maliyyə təhlilinin aparılmasında əsas informasiya mənbəyi hesab edilir? (Çəki: 1)

- ☐ mühasibat uçotu məlumatları;
 - ☐ xüsusi tədqiqat məlumatları;
 - ☒ nəşr olunmuş maliyyə hesabatları;
 - ☐ statistik hesabat məlumatları;
 - ☐ biznes plan və müqavilələr.
-

Sual: Stoxastik qarşılıqlı əlaqələrin öyrənilməsində iqtisadi təhlilin hansı metodundan istifadə qəbul olunur? (Çəki: 1)

- ☐ mütləq fərq;
 - ☐ nisbi fərq;
 - ☐ zəncirvari yerdəyişmə;
 - ☒ korrelyasiya;
 - ☐ indeks.
-

Sual: Təhlilin integral metodunun xüsusiyyəti nə ilə izah olunur? (Çəki: 1)

- ☐ daha dəqiq nəticə əldə olunur;
 - ☐ modeldə amillərin yerləşməsi əhəmiyyət kəsb etmir;
 - ☒ istifadə zamanı integrallaşdırmanı tələb edir;
 - ☐ istifadə zamanı differensiallaşdırmanı tələb edir;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: İqtisadi təhlilin metodu seçiyələri: (Çəki: 1)

- ☐ göstəricilər sisteminin hazırlanması və istifadə olunması ilə;
 - ☒ nəticə göstəricisinin dəyişməsinə səbəb olan amillərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə;
 - ☐ proseslərin tarixi təsviri ilə;
 - ☐ analitiklərin cəlb olunması ilə;
 - ☐ təhlilin nəticələrinin rəsmiləşdirilməsi ilə.
-

Sual: Balans modelindən hansı hallarda istifadə olunur? (Çəki: 1)

- ☐ qiymət və həcm əsasında satılmış məhsulun həcmnin müəyyən olunması üçün;
 - ☐ fondlardan səmərəli istifadəni qiymətləndirmək üçün;
 - ☒ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
 - ☐ əmək məhsuldarlığının müəyyən olunması üçün;
 - ☐ təşkilatın maliyyə sabitliyini qiymətləndirmək üçün;
-

Sual: Hansı halda dəfəli (bölmənən) modeldən istifadə məqsəduuyğun hesab olunur? (Çəki: 1)

- ☐ qiymət və həcm əsasında satılmış konkret məhsulun həcmnin müəyyən olunması üçün;
- ☐ fondlarla təmin olunma səviyyəsini qiymətləndirmək üçün;
- ☐ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
- ☒ əmək məhsuldarlığının müəyyən olunması üçün;
- ☐ məhsulun keyfiyyətini qiymətləndirmək üçün;

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır : (Çəki: 1)

- ☐ statistik uçot tarixi ilə
- ☐ makroiqtisadiyyat tarixi ilə
- ☐ istehsal münabətləri tarixi ilə
- ☒ mühasibat uçotu tarixi ilə
- ☐ menecment tarixi ilə

Sual: Mühasibat hesabları haqqında elm (logistologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur : (Çəki: 1)

- ☐ təsərrüfat fəaliyyətinin təhlili
- ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- ☐ praktik audit
- ☒ mühasibat uçotu
- ☐ operativ uçotu

Sual: Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur : (Çəki: 1)

- ☐ mühasibat uçotu
- ☐ praktik audit
- ☐ operativ uçotu
- ☒ təsərrüfat fəaliyyətinin təhlili
- ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində

Sual: Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir : (Çəki: 1)

- ☒ istehsal daxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- ☐ mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- ☐ müəssisənin biznes - planının tərtib olunmasından
- ☐ doğru informasiyanın təqdim olunmasından
- ☐ digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından

Sual: İqtisadi təhlil özündə əks etdirir: (Çəki: 1)

- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ☐ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- ☒ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- ☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması

Sual: Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir? (Çəki: 1)

- ☒ fəlsəfənin dərk etmə nəzəriyyəsi;

- ☐ iqtisadi nəzəriyyə;
 - ☐ mühasibat uçotu;
 - ☐ müəssisənin iqtisadiyyatı;
 - ☐ statistika
-

Sual: Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır? (Çəki: 1)

- ☐ biznes-plan;
 - ☐ operativ uçot;
 - ☐ proqnoz;
 - ☒ mühasibat uçotu;
 - ☐ normativ.
-

Sual: İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir: (Çəki: 1)

- ☐ xərc smetası;
 - ☐ ilkin sənədlər;
 - ☐ cari planlar;
 - ☒ auditor arayışı;
 - ☐ mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
-

Sual: Mütləq fərq üsulunun mahiyyəti nədir? (Çəki: 1)

- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
 - ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
 - ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
 - ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
 - ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☐ operativlik
 - ☒ əhəmiyyətlik;
 - ☐ konfidensiallıq;
 - ☐ proqnozlaşdırma.
 - ☐ operativlik
-

Sual: Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir: (Çəki: 1)

- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
 - ☒ idarəetmənin tələblərini;
 - ☐ MHBS-nin tələblərini;
 - ☐ istehlakçıların tələblərini
 - ☐ təsisçilərin tələblərini
-

Sual: İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ metodologiyası;
 - ☒ metodikanı;
 - ☐ göstəricilərin hesablanması;
 - ☐ qaydanı;
 - ☐ mahiyyətini.
-

Sual: Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır? (Çəki: 1)

- ☐ zəncirvari yerdəyişmə;
 - ☐ balans əlaqələndirmə;
 - ☒ evristik;
 - ☐ xətti proqramlaşdırma;
 - ☐ korrelyasiya.
-

Sual: Amillli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur? (Çəki: 1)

- ☐ indeks;
- ☐ mütləq fərq;
- ☒ zəncirvari yerdəyişmə;
- ☐ müqayisə;
- ☐ balans.

Sual: Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə olunur? (Çəki: 1)

- ☐ additiv;
- ☐ multiplikativ;
- ☒ bölünən;
- ☐ qarışıq;
- ☐ düzgün cavab yoxdur.

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əsas vəsaitlərin istifadəsi aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
- ☐ iqtisadi təhlil üsullarına
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə
- ☐ iqtisadi təhlil ehtiyatlarına

Sual: İqtisadi təhlilin prinsiplərinə aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ retrospektivlik
- ☐ dəyər qiyməti
- ☒ təsirli olmalıdır
- ☐ həqiqiqlik
- ☐ münasiblik

Sual: İqtisadi təhlildə operativlik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- ☒ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir]

Sual: İqtisadi təhlildə sistemlik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☒ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir

☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır

Sual: İqtisadi təhlildə elmilik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları
 - ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
 - ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir üçün xərclər çoxqat effekt verməlidir
 - ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
 - ☒ o idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
-

Sual: Məhsulun istehsalı və satışı aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
 - ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil amillərinə
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
-

Sual: İqtisadi təhlilin vəzifələrindən biri aşağıdakıdır : (Çəki: 1)

- ☐ yeni bilik sahələrin müstəqil elmə ayrılması
 - ☐ təsərrüfat proseslərin tədqiq olunmasında induksiya və deduksiya metodlarının istifadə olunması
 - ☐ müəssisənin maliyyə (mühasibat) hesabatının tərtib olunması
 - ☐ müəssisədə istehsal - satış proseslərinin idarə olunması
 - ☒ əmək, maddi və maliyyə vəsaitlərin istifadə olunmasına nəzarət
-

Sual: İqtisadi təhlil prinsiplərin sırasına aşağıdakı aiddir : (Çəki: 1)

- ☐ retrospektivlik
 - ☐ dəyər qiyməti
 - ☐ münasiblik
 - ☐ etibarlılıq
 - ☒ dövlət yanaşması
-

Sual: Uçot və hesabatın məlumatlarına görə biznes - planların yerinə yetirilməsinin obyektiv və hərtərəfli tədqiq olunması : (Çəki: 1)

- ☒ iqtisadi təhlilin vəzifəsidir
 - ☐ iqtisadi təhlilin amilidir
 - ☐ iqtisadi təhlilin funksiyasıdır
 - ☐ iqtisadi təhlilin məzmunudur
 - ☐ iqtisadi təhlilin prinsipidir
-

Sual: Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin prinsipidir
 - ☒ iqtisadi təhlilin vəzifəsidir
 - ☐ iqtisadi təhlilin funksiyasıdır
 - ☐ iqtisadi təhlilin məzmunudur
 - ☐ iqtisadi təhlilin amilidir
-

Sual: İdarəetmə qərarları optimallığının yoxlanılması : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin prinsipidir
 - ☐ iqtisadi təhlilin amilidir
 - ☒ iqtisadi təhlilin vəzifəsidir
 - ☐ iqtisadi təhlilin məzmunudur
 - ☐ iqtisadi təhlilin funksiyasıdır
-

Sual: İdarəetmə təhlilin metodikası aşağıdakının informasiya tələblərindən asılı olaraq formalaşır : (Çəki: 1)

- ☐ vergi orqanlarının
 - ☐ auditorların
 - ☒ təşkilatın rəhbərliyinin
 - ☐ kredit təşkilatlarının
 - ☐ tədarükçülərin
-

Sual: Biznes - planların onların işlənilib hazırlanma prosesində elmi - iqtisadi əsaslandırılmasının artırılması : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin funksiyasıdır
 - ☐ iqtisadi təhlilin məzmunudur
 - ☐ iqtisadi təhlilin prinsipidir
 - ☐ iqtisadi təhlilin amilidir
 - ☒ iqtisadi təhlilin vəzifəsidir
-

Sual: Əməyin məhsuldarlığı aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil amillərinə
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
 - ☐ iqtisadi təhlil subyektlərinə
-

Sual: Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi aşağıdakına aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin funksiyalarına
 - ☐ iqtisadi təhlilin məzmununa
 - ☒ iqtisadi təhlilin vəzifələrinə
 - ☐ iqtisadi təhlilin prinsiplərinə
 - ☐ iqtisadi təhlilin amillərinə
-

Sual: Mövcud olan alternativlərdən işgüzar qərarların optimal variantlarının seçiminin əsaslandırılması aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ iqtisadi təhlilin vəzifələrinə
 - ☐ iqtisadi təhlilin prinsiplərinə
 - ☐ iqtisadi təhlilin amillərinə
 - ☐ iqtisadi təhlilin ehtiyatlarına
 - ☐ iqtisadi təhlilin məzmununa
-

Sual: Təşkilatın maliyyə-iqtisadi təhlilinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ biznes planlaşdırmanın məlumatları;
 - ☐ idarəetmə uçotunun məlumatları;
 - ☒ maliyyə əmsalları;
 - ☐ mühasibat uçotu məlumatları;
 - ☐ operativ uçot məlumatları.
-

Sual: Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
 - ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
 - ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
-

Sual: Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
 - ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
 - ☒ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-sini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
-

Sual: Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
 - ☐ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
 - ☒ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-sini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
-

Sual: Maliyyə (xarici) təhlil nəyi əsaslandırmaq üçün aparılır? (Çəki: 1)

- ☐ təşkilatın daxili xidməti üçün;
 - ☐ xarici istifadəçiləri məlumatlandırmaq üçün;
 - ☐ nəticə göstəricisinə təsir edən amillərin əsaslandırılması üçün;
 - ☒ maliyyə xarakterli idarəetmə qərarlarının əsaslandırılması üçün;
 - ☐ proqnozların hazırlanması üçün.
-

Sual: İdarəetmə təhlilinin obyektinə nə hesab olunur? (Çəki: 1)

- ☐ maliyyə sabitliyi;
 - ☒ məhsulun maya dəyəri;
 - ☐ cari likvidlik əmsalı;
 - ☐ kapitalın dövr etməsi əmsalı;
 - ☐ maliyyə riski əmsalı.
-

Sual: Səhmdarların, kreditörün, investorların sifarişləri ilə aparılan təhlil necə adlanır? (Çəki: 1)

- ☐ idarəetmə təhlili;
 - ☐ daxili maliyyə təhlili;
 - ☒ xarici maliyyə təhlili;
 - ☐ ekspress təhlil;
 - ☐ marjinal təhlil.
-

Sual: Təhlil ümumilikdə nəyi səciyyələndirir? (Çəki: 1)

- ☒ təmin hissələrə bölünməsinə;
 - ☐ hissələrin tamda cəmlənməsini;
 - ☐ kəmiyyətdən keyfiyyətə keçidi;
 - ☐ keyfiyyətdən kəmiyyətə keçidi;
 - ☐ göstəricilərin dinamikasının öyrənilməsinə..
-

Sual: Baş vermiş təsərrüfat prosesi məlumatları əsasında planın icrasına nəzarət məqsədi ilə aparılan təhlil necə adlanır? (Çəki: 1)

- ☐ qabaqcadan;
 - ☒ sonradan;
 - ☐ marjinal;
 - ☐ operativ;
 - ☐ keyfiyyət.
-

Sual: İqtisadi təhlilin məzmununda aşağıdakı hansı tərkib hissələr fərqləndirilir? (Çəki: 1)

- ☐ təşkilatın idarə olunması;
 - ☐ maliyyə təhlili;
 - ☐ mühasibat uçotunun nəzəriyyəsi;
 - ☐ iqtisadi təhlilin nəzəriyyəsi;
 - ☒ idarəetmə təhlili;
-

Sual: İdarəetmə sistemində toplanan bütün informasiya nəyi təşkil edir: (Çəki: 1)

- ☐ informasiya təminatını;
 - ☒ informasiya bazasını;
 - ☐ məsələlərin informasiya ilə müşayət olunmasını;
 - ☐ xarici informasiyanı;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Determinləşdirilmiş amilli təhlilin aparılması nəyin tətbiq olunmasını nəzərdə tutur? (Çəki: 1)

- ☐ statistik müşahidənin təşkilini;
 - ☒ kütləvi məlumatların işlənməsində xüsusi proqram vasitələrinin tətbiqini;
 - ☐ tədqiqat proqramlarının hazırlanmasını;
 - ☐ hesablamalar üçün kalkulyatorun tətbiq olunması;
 - ☐ doğru cavab yoxdur.
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlilin prinsiplərindən biri aşağıdakıdır : (Çəki: 1)

- ☐ retrospektivlik
 - ☐ dəyər qiyməti
 - ☐ münasiblik
 - ☒ sistemlik
 - ☐ həqiqiqlik
-

Sual: İqtisadi təhlildə təsir qüvvəsi prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☒ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
 - ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
 - ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
 - ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
 - ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
-

Sual: İqtisadi təhlildə effektivlik prinsipi aşağıdakını ifadə edir : (Çəki: 1)

- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
 - ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
 - ☒ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
 - ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
 - ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
-

Sual: Müəssisələrin təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri aşağıdakıya aiddir: (Çəki: 1)

- ☒ iqtisadi təhlil obyektləri
- ☐ iqtisadi təhlil üsulları
- ☐ iqtisadi təhlil subyektləri

- ☐ iqtisadi təhlil metodikası elementləri
- ☐ iqtisadi təhlil funksiyaları

Sual: İqtisadi təhlilin tədqiq etdiyi ən əsas, ümumiləşdirən və əhəmiyyətli şey : (Çəki: 1)

- ☒ təsərrüfat proseslərin hərəkəti
- ☐ idarəetmə qərarı
- ☐ təsərrüfatdaxili ehtiyatların axtarışı
- ☐ mühasibat hesabatının tərtib edilməsi
- ☐ istehsal prosesin idarə olunması

Sual: Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək : (Çəki: 1)

- ☐ müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər
- ☐ zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar
- ☐ müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktore ondan asılıdırlar
- ☒ iqtisadi qanunların təsirlərini əks etdirirlər
- ☐ iqtisadi təhlilin məzmunu ilə bağlıdırlar

Sual: İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır : (Çəki: 1)

- ☒ biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
- ☐ müəssisədə biznes - plan və normativlərin tərtib olunması
- ☐ istehsal xərclərin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
- ☐ maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması
- ☐ dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlilin predmetini təşkil edir: (Çəki: 1)

- ☐ təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması;
- ☒ təsərrüfat proseslərinin və hadisələrin səbəb-nəticə əlaqələri;
- ☐ təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması

Sual: İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan hansı məqsədlə istifadə edirlər? (Çəki: 1)

- ☐ Statistik məlumatların əldə edilməsi üçün
- ☐ Müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün
- ☐ Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün
- ☐ Müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün
- ☒ Hansısa əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi

Sual: İqtisadi təhlilin evristik metodları hansılardır? (Çəki: 1)

- ☒ beyin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları
- ☐ inteqral, indeks, beyin hücumu üsulları
- ☐ Zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları
- ☐ balans üsulu, ekspert üsulu
- ☐ riyazi-iqtisadi metodlar

Sual: Determinləşdirilmiş amilli təhlilin mahiyyəti: (Çəki: 1)

- ☒ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
 - ☐ nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
 - ☐ fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası
 - ☐ nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi
 - ☐ ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi
-

Sual: Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır: (Çəki: 1)

- ☒ additiv;
 - ☐ aktiv;
 - ☐ mütləq;
 - ☐ qarışıq;
 - ☐ təkrarlanan
-

Sual: Amillərin hasilini əks etdirən modellər necə adlanır? (Çəki: 1)

- ☐ multimed;
 - ☒ multiplikativ;
 - ☐ mütləq;
 - ☐ qarışıq;
 - ☐ təkrarlanan
-

Sual: İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxil deyil : (Çəki: 1)

- ☐ müqayisə üsulu
 - ☐ qruplaşdırma üsulu
 - ☐ fərqlər üsulu
 - ☐ zəncirvari əvəz etmə üsulu
 - ☒ xətti proqramlaşdırma üsulu
-

Sual: İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir : (Çəki: 1)

- ☐ xətti proqramlaşdırma üsulu
 - ☐ korrelyasion - reqression təhlil
 - ☐ diskontlaşma üsulu
 - ☐ diferensial hesablama üsulu
 - ☒ indeks üsulu
-

Sual: Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır : (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı
 - ☒ kapital
 - ☐ əmlak üçün vergi
 - ☐ məhsulun həcmi
 - ☐ əsas vəsaitlərin dəyəri
-

Sual: Təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər sisteminin istifadə olunması, onların dəyişiklikləri və səbəbiyyət - nəticə qarşılıqlı əlaqələrinin tədqiqi aşağıdakıların səciyyəvi xüsusiyyətləridir : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin məsələlərinin
 - ☐ iqtisadi təhlilin obyektinin
 - ☐ iqtisadi təhlilin məzmununun
 - ☒ iqtisadi təhlilin metodunun
 - ☐ mühasibat uçotunun metodunun
-

Sual: Təhlilin məqsədinin əldə olunmasına tabe olan müəssisə iqtisadiyyatının tədqiqinin analitik üsul və qaydalarının cəmi aşağıdakılar ilə ifadə olur : (Çəki: 1)

- ☒ iqtisadi təhlilin metodikası
 - ☐ iqtisadi təhlilin obyektı
 - ☐ iqtisadi təhlilin məzmunu
 - ☐ analitik tədqiqin məntiqi
 - ☐ iqtisadi təhlilin ardıcılığı
-

Sual: İqtisadi təhlil metodikasının ən vacib elementləri aşağıdakılardır : (Çəki: 1)

- ☐ xarici və daxili faktorlar
 - ☒ onun xüsusi üsul və qaydaları
 - ☐ iqtisadi - riyazi modellər
 - ☐ onun məqsəd və funksiyaları
 - ☐ determinləşdirilmiş faktor təhlilin modelləri
-

Sual: Plan və faktiki göstəricilərin müqayisəsinin məqsədi aşağıdakılardır : (Çəki: 1)

- ☒ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
 - ☐ xərclərə nəzarət
 - ☐ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
-

Sual: Faktiki göstəricilərin normativ göstəricilər ilə müqayisəsinin məqsədi aşağıdakılardır : (Çəki: 1)

- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
 - ☒ xərclərə nəzarət
 - ☐ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
-

Sual: Faktiki göstəricilərin keçmiş illərin göstəriciləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır : (Çəki: 1)

- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
 - ☐ xərclərə nəzarət
 - ☒ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
-

Sual: Müqayisə zamanı riayət olunmalı şərt : (Çəki: 1)

- ☒ göstəricilərin qarşılaşdırılma bilməsinin təmin olunması
 - ☐ müqayisə olunan göstəricilərin həqiqiliyi
 - ☐ müqayisə olunan göstəricilərin etibarlılığı
 - ☐ göstəricilərin normativ aktlara uyğunluğu, doğruluğu
 - ☐ göstəricilərin müqayisə olunduğu qısa zaman müddəti
-

Sual: Mülkiyyət növləri üzrə müəssisələrin qruplaşdırılması zamanı hansı növ qruplaşdırmalardan istifadə olunur ? (Çəki: 1)

- ☒ tipoloji
 - ☐ struktur
 - ☐ analitik qruplaşdırmalar
 - ☐ statistik
 - ☐ sadə və mürəkkəb
-

Sual: Göstəricilərin daxili quruluşunun (məsələn, istehsalat personalının iş stajı üzrə, peşə üzrə qruplaşdırılması zaman) qiymətləndirilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ? (Çəki: 1)

- ☐ tipoloji
- ☒ struktur
- ☐ analitik
- ☐ statistik

☐ sadə və mürəkkəb

Sual: Amil və nəticəvi göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ? (Çəki: 1)

- ☐ tipoloji
 - ☐ struktur
 - ☒ analitik
 - ☐ statistik
 - ☐ sadə və mürəkkəb
-

Sual: Qruplaşdırılmalar aşağıdakılar ilə ifadə olunur : (Çəki: 1)

- ☒ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
 - ☐ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
 - ☐ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
 - ☐ iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
 - ☐ hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
-

Sual: Mütləq kəmiyyət aşağıdakıları göstərir : (Çəki: 1)

- ☒ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
 - ☐ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
 - ☐ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
 - ☐ iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
 - ☐ hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
-

Sual: Nisbi göstəricilər aşağıdakıları əks etdirir : (Çəki: 1)

- ☐ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
 - ☒ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
 - ☐ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
 - ☐ iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
 - ☐ hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
-

Sual: Təhlildə yığcam rəqəm dili ilə hansı üsulla yalnız çıxış informasiyasını deyil, həm də hesab alqoritmlərini və onların nəticələrini açırlar ? (Çəki: 1)

- ☒ cədvəllərin tərtib olunması ilə
 - ☐ qrafiklərin tərtib olunması ilə
 - ☐ diaqramların tərtib olunması ilə
 - ☐ dinamik sıraların tərtib olunması ilə
 - ☐ paralel sıraların tərtib olunması ilə
-

Sual: Təsərrüfat fəaliyyəti təhlilində vacib metodoloji məsələ aşağıdakılardır : (Çəki: 1)

- ☒ faktorların tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin öyrənilməsi və ölçülməsi
 - ☐ daxili tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin aşkar olunması
 - ☐ təsərrüfat daxili ehtiyatların aşkar olunması və ölçülməsi
 - ☐ konkret fəaliyyət məsələləri üzrə idarə qərarlarının qəbul olunması
 - ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
-

Sual: Qətedici göstərici - əmək səmərəliliyi və faktor - fond silahlanması arasındakı əlaqə hansı faktor modeli ilə təsvir olunur ? (Çəki: 1)

- ☒ stoxastik
- ☐ multiplikativ

- ☐ additiv
 - ☐ determinləşdirilmiş
 - ☐ tam bölünən
-

Sual: Nisbi göstəricilər əldə olunur : (Çəki: 1)

- ☒ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə bölünməsi nəticəsində
 - ☐ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə vurulması nəticəsində
 - ☐ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətdən çıxması nəticəsində
 - ☐ birimüqayisə bazası kimi qəbul edilən iki kəmiyyətin toplanması nəticəsində
 - ☐ bütün cavablar düzdür
-

Sual: İki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyalarının əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur : (Çəki: 1)

- ☒ balans üsulu
 - ☐ zəncirvari əvəz etmə üsulu
 - ☐ inteqral üsulu
 - ☐ indeks üsulu
 - ☐ qruplaşdırma üsulu
-

Sual: İnteqral üsulu hansı faktor modellərində istifadə olunur ? (Çəki: 1)

- ☐ multiplikativ, qarışıq, additiv
 - ☐ multiplikativ, qarışıq
 - ☒ multiplikativ, tam bölünən, qarışıq
 - ☐ additiv, tam bölünən, qarışıq
 - ☐ multiplikativ, tam bölünən, qarışıq, additiv
-

Sual: Proporsional bölünmə üsulu aşağıdakılar üçün istifadə olunur : (Çəki: 1)

- ☐ multiplikativ və qarışıq modellər
 - ☐ additiv və tam bölünən modellər
 - ☐ multiplikativ, tam bölünən və qarışıq modellər
 - ☐ multiplikativ və additiv modellər
 - ☒ additiv və qarışıq modellər
-

Sual: Absolyut və nisbi fərqlər üsulu aşağıdakılar üçün istifadə olunur : (Çəki: 1)

- ☒ multiplikativ və qarışıq modellər üçün
 - ☐ additiv və tam bölünən modellər üçün
 - ☐ multiplikativ, tam bölünən və qarışıq modellər üçün
 - ☐ multiplikativ və additiv modellər üçün
 - ☐ additiv və qarışıq modellər üçün
-

Sual: Məhsulun maya dəyəri aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
 - ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil faktorlarına
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
-

Sual: Məhsulun material tutumu aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
 - ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil faktorlarına
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
-

Sual: Məhsulun gəlirliyi aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
 - ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil faktorlarına
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
-

Sual: Müəssisənin ödəmə qabiliyyəti aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
 - ☐ iqtisadi təhlil üsullarına
 - ☒ iqtisadi təhlil obyektlərinə
 - ☐ iqtisadi təhlil faktorlarına
 - ☐ iqtisadi təhlil ehtiyatlarına
-

Sual: Amilli modeldə həm keyfiyyət, həm də kəmiyyət göstəricisinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin ardıcılığı nə cürdür ? (Çəki: 1)

- ☒ ilk növbədə kəmiyyət amillərinin, daha sonra keyfiyyət amillərinin əvəz etməsi aparılır
 - ☐ ilk növbədə keyfiyyət amillərinin, daha sonra kəmiyyət amillərinin əvəz etməsi aparılır
 - ☐ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 - ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Amilli modeldə yalnız kəmiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ? (Çəki: 1)

- ☐ əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
 - ☒ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 - ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 - ☐ əvəz etmə ardıcılığı hər bir kəmiyyət amilinin xüsusi çəkisinə görə bütün amillərinin təsirinin ümumi cəmində müəyyən olunur
 - ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
-

Sual: Hesablama formuluna daxil olan xüsusi baza göstəricilərinin faktiki göstəricilər ilə ardıcıl əvəz edilməsi və aparılmış əvəzetmənin qətedici göstərici dəyişikliyinə təsirinin dəyişilməsi aşağıdakının mahiyyətini təşkil edir : (Çəki: 1)

- ☒ zəncirvari əvəz etmə üsulunun
 - ☐ balans üsulunun
 - ☐ proporsional bölünmə üsulunun
 - ☐ müqayisə üsulunun
 - ☐ qruplaşdırılma üsulunun
-

Sual: Qətedici və faktor göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $f = x + y + z$; $f = x \cdot y \cdot z \cdot t$; $f = (x - y) \cdot z$; $f = (x \cdot y \cdot z \cdot t) : q$; $f = x : y$ (Çəki: 1)

- ☐ additiv, multiplikativ, qarışıq, qarışıq, tam bölünən
 - ☐ additiv, multiplikativ, multiplikativ, qarışıq, tam bölünən
 - ☒ additiv, multiplikativ, qarışıq, tam bölünən, tam bölünən
 - ☐ additiv, multiplikativ, multiplikativ, tam bölünən, tam bölünən
 - ☐ additiv, multiplikativ, multiplikativ, qarışıq, qarışıq
-

Sual: Nəticəvi və amilli göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $y = a : x$; $y = a + b + c$; $y = a \cdot b \cdot c$; $y = a \cdot (b - c)$; $y = a \cdot b \cdot c \cdot d \cdot e$; $y = a - b$; $y = a : c$; $y = a : (b + c + d)$ (Çəki: 1)

- ☐ tam bölünən, multiplikativ, additiv, multiplikativ, tam bölünən, qarışıq, qarışıq, indeks
 - ☐ additiv, multiplikativ, tam bölünən, multiplikativ, qarışıq, tam bölünən, qarışıq, tam bölünən
 - ☐ qarışıq, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, additiv
 - ☒ tam bölünən, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, qarışıq
 - ☐ tam bölünən, additiv, multiplikativ, multiplikativ, multiplikativ, additiv, qarışıq, indeks
-

Sual: Müxtəlif amillərin nəticəvi göstərici kəmiyyətinin artırılmasına təsirinin müəyyən edilməsi düzgünlüyünün yoxlanılması zamanı hansı təhlil üsulundan istifadə olunur ? (Çəki: 1)

- ☐ zəncirvari əvəz etmə
- ☐ müqayisə
- ☒ balans
- ☐ inteqral
- ☐ qruplaşdırılma

Sual: Xaric etmə üsulları əsasında ayrı - ayrı faktorların təsirini hesablamaq üçün təhlildə hansı indekslərdən istifadə olunur ? (Çəki: 1)

- ☐ Laspeyres indeksi
- ☒ Paaşe indeksi
- ☐ Paaşe indeksi və Laspeyres indeksi
- ☐ bu indekslərdən heç biri
- ☐ qiymət indeksi və istehsalat həcmi indeksi

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etməkdir: (Çəki: 1)

- ☒ hər bir amilin nəticəyə təsirini;
- ☐ məcmu amillərin nəticəyə təsirini;
- ☐ nəticənin məcmu amillərə təsirini;
- ☐ nəticənin hər bir amilə təsirini;
- ☐ bir nəticə göstəricisinin digərinə təsirini

Sual: Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur: (Çəki: 1)

- ☐ xətti;
- ☒ funksional;
- ☐ qarışıq;
- ☐ stoxastik;
- ☐ korrelyasiya

Sual: Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ universallığı;
- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- ☐ hesablama prosedurlarının həcmnin azalması;
- ☐ səmərəlilik

Sual: Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- ☐ universallığı;
- ☒ hesablama prosedurlarının həcmnin azalması;
- ☐ səmərəlilik

Sual: Təhlildə qruplaşdırma üsulu aşağıdakıları icra etməyə imkan verir : (Çəki: 1)

- ☒ iqtisadi göstəricilər arasında səbəbiyyət - nəticə əlaqələrini müəyyən etmək
 - ☐ müxtəlif faktorların qətedici göstəriciyə təsirini kəmiyyətçə ölçmək
 - ☐ başlanğıc tam bölünən modeli multiplikativ modelə çevirmək
 - ☐ başlanğıc tam bölünən modeli additiv modelə çevirmək
 - ☐ xarakter əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin pozulma xarakterini müəyyən etmək
-

Sual: Zəncirvari əvəz etmə üsulunun istifadəsi zamanı multiplikativ modelə daxil edilmiş amillərin sayı məhdudlaşdırılır : (Çəki: 1)

- ☐ iki
 - ☐ üç
 - ☐ dörd
 - ☐ altı
 - ☒ məhdudlaşdırılmır
-

Sual: Maliyyə hesabatı təhlilinin standart üsul və qaydalarına aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ korrelyasion
 - ☒ trend
 - ☐ zəncirvari əvəz etmə
 - ☐ nisbi fərqlər
 - ☐ qrafiik
-

Sual: Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır : (Çəki: 1)

- ☐ korrelyasion
 - ☒ vertikal
 - ☐ zəncirvari əvəz etmə
 - ☐ nisbi fərqlər
 - ☐ qrafiik
-

Sual: Vertikal, üfqi, trend təhlil üsulları aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ elmi tədqiqatın standart metodlarına
 - ☐ iqtisadi təhlilin ənənəvi üsullarına
 - ☒ maliyyə hesabatı təhlilinin standart üsullarına
 - ☐ determinləşdirilmiş faktor təhlilinin üsullarına
 - ☐ korrelyasion təhlilin metodlarına
-

Sual: Operativ təhlilin informasiya bazasının tərkibinə bunların göstəriciləri daxil edilir : (Çəki: 1)

- ☒ ilkin mühasibat sənədlərinin
 - ☐ mühasibat balansının
 - ☐ gəlir və ziyanlar haqqında hesabatın
 - ☐ vergi hesabatının
 - ☐ istehsal xərclərinin smetasının
-

Sual: Təhlil olunan müəssisənin elm nəaliyyətləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır : (Çəki: 1)

- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
 - ☐ xərclərə nəzarət
 - ☐ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - ☒ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
-

Sual: Paralel və dinamik sıraların müqayisəsinin məqsədi aşağıdakılardır : (Çəki: 1)

- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
 - ☐ xərclərə nəzarət
 - ☐ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - ☒ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
 - ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
-

Sual: Cədvəldə təqdim olunmuş informasiyanın əsasında müəssisənin plan üzrə və hesabat üzrə orta kvartal sayını müəyyən edin : (Çəki: 1)

Göstəricilər (insan)	Biznes - plan	Hesabat ili
Personalın orta sayı		
1 yanvar 2011-ci il	140	150
1 fevral 2011-ci il	160	142
1 mart 2011-ci il	121	108
1 aprel 2011-ci il	180	160

- ☒ plan üzrə 147 nəfər və hesabat üzrə 135 nəfər
- ☐ plan üzrə 200 nəfər və hesabat üzrə 135 nəfər
- ☐ plan üzrə 105 nəfər və hesabat üzrə 140 nəfər
- ☐ plan üzrə 135 nəfər və hesabat üzrə 200 nəfər
- ☐ plan üzrə 135 nəfər və hesabat üzrə 147 nəfər

Sual: Hansı üsulun iqtisadi təhlildə müstəqil qiyməti yoxdur, məhz dinamikada dəyişikliklərin, struktur irəliləmələrin izahı üçün istifadə olunur ? (Çəki: 1)

- ☐ proporsional bölmə üsulu
- ☐ balans üsulu
- ☐ fərqlər üsulu
- ☒ qrafik üsul
- ☐ integral üsul

Sual: Multiplikativ növ çıxış amilli sisteminin detallaşma prosesi aşağıdakı kimi həyata keçirilir : (Çəki: 1)

- ☐ kompleks faktorların vuruqlarının azalması hesabına onun dəyişilməsi yolu ilə
- ☐ kəsr surətinin parçalanması hesabına onun genişlənməsi yolu ilə
- ☒ kompleks faktorların vuruqlara parçalanması hesabına onun genişlənməsi yolu ilə
- ☐ kompleks faktorların vuruqlarının uzadılması hesabına onun uzadılması yolu ilə
- ☐ onun tam bölünən faktor modelinə çevrilməsi yolu ilə

Sual: İndeks metodu hansı amilli modellərdə istifadə olunur ? (Çəki: 1)

- ☒ multiplikativ və tam bölünən modellərdə
- ☐ yalnız multiplikativ modellərdə
- ☐ additiv və tam bölünən modellərdə
- ☐ additiv və qarışıq modellərdə
- ☐ yalnız qarışıq modellərdə

Sual: Sənaye istehsalı və satışların həcmində, mallar və səhmlərin qiymətində, valyuta - mübadilə kurslarında dəyişikliklərin əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur : (Çəki: 1)

- ☐ qruplaşdırılmalar
- ☐ mütləq kəmiyyətlər
- ☐ balans üsulu
- ☒ indekslər
- ☐ qrafiklər

Sual: Təhlil olunan göstəricilərin hesabat dövründə faktiki səviyyələrinin onların bazis dövründə səviyyələrinə qarşı nisbətləri ifadə edən nisbi dinamika göstəriciləri : (Çəki: 1)

- ☐ qruplaşdırılmalardır
 - ☒ indekslərdir
 - ☐ qrafiklərdir
 - ☐ diaqrammlardır
 - ☐ faizlərdir
-

Sual: Zəncirvari əvəz etmə üsulunun nöqsanı nədir ? (Çəki: 1)

- ☒ amillərin seçilmiş əvəz etmə qaydasından asılı olaraq amil ayrılmasının nəticələri müxtəlif olur
 - ☐ ondan amillərin təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər
 - ☐ onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət amillərin əvəz etmə ardıcılığına riayət etmək lazımdır
 - ☐ yalnız tam bölünən və qarışıq modellərdə istifadə olunur
 - ☐ istifadənin universallığı və sadəliyi (istənilən növ amilli modelləri üçün istifadə olunur)
-

Sual: Amilli modeldə yalnız keyfiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ? (Çəki: 1)

- ☐ əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
 - ☒ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 - ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 - ☐ əvəz etmə ardıcılığı hər bir kəmiyyət faktorunun xüsusi çəkisinə görə bütün faktorların təsirinin ümumi cəmində müəyyən olunur
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Əgər zəncirvari əvəz etmə üsulu ilə işçilərin sayı və əməyin məhsuldarlığına sənaye məhsulunun buraxılma dəyişikliyinə təsir dərəcəsini müəyyən etmək tələb olunursa, onda əvvəlcə aşağıdakı təsiri təyin edirlər : (Çəki: 1)

- ☐ keyfiyyət göstəricisi - əmək səmərəliliyi, daha sonra kəmiyyət göstəricisi - işçilərin sayı
 - ☐ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 - ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 - ☒ kəmiyyət göstəricisi - işçilərin sayı, sonra isə keyfiyyət göstəricisi - əmək səmərəliliyi
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Aşağıda sadalanan üsullardan hansı zəncirvari əvəz etmə üsulunun modifikasiyalarından biridir ? (Çəki: 1)

- ☐ balans
 - ☒ mütləq fərqlər
 - ☐ qruplaşdırılma
 - ☐ müqayisə
 - ☐ nisbi kəmiyyət
-

Sual: Maliyyə hesabatının təhlilində istifadə olunan deskriptiv modellər : (Çəki: 1)

- ☒ təsviri xarakterli modellərdir
 - ☐ proqnostik xarakterli modellərdir
 - ☐ müqayisəli modellərdir
 - ☐ additiv modellərdir
 - ☐ tam bölünən modellərdir
-

Sual: Maliyyə hesabatının təhlilində istifadə olunan predikativ modellər : (Çəki: 1)

- ☐ təsviri xarakterli modellərdir
 - ☒ proqnostik xarakterli modellərdir
 - ☐ müqayisəli modellərdir
 - ☐ additiv modellərdir
 - ☐ tam bölünən modellərdir
-

Sual: Nəticəvi göstərici - fond verməsi və amilli göstəricisi - əsas istehsal fondlarının orta illik dəyəri arasında qarşılıqlı əlaqənin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ? (Çəki: 1)

- ☐ tipoloji
 - ☐ struktur
 - ☒ analitik
 - ☐ statistik
 - ☐ sadə və mürəkkəb
-

Sual: Daxili maliyyə təhlilində istifadə olunan və fəaliyyətinin faktiki nəticələrini gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verən modellər : (Çəki: 1)

- ☐ deskriptiv modellərdir
 - ☒ normativ modellərdir
 - ☐ predikativ modellərdir
 - ☐ additiv modellərdir
 - ☐ tam bölünən modellərdir
-

Sual: Düz (deduktiv) və əks (induktiv) tipləri - aşağıdakıların tipləridir : (Çəki: 1)

- ☐ korrelyasiya təhlilinin
 - ☒ faktor təhlilinin
 - ☐ statistik təhlilinin
 - ☐ regressiya təhlilinin
 - ☐ çoxpilləli təhlilinin
-

Sual: İndeks üsulunun üstünlükləri? (Çəki: 1)

- ☒ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
 - ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
 - ☐ bu üsulda müəyyən olunmamış qalıq yoxdur;
 - ☐ bu üsulda müəyyən olunmamış qalıq mövcuddur;
 - ☐ hesablama prosedurlarının həcmi azalır
-

Sual: Mütləq amilli artımın hesablanması üçün aşağıdakı metoddan istifadə olunur? (Çəki: 1)

- ☐ diskontlaşdırma;
 - ☐ müqayisə;
 - ☐ qruplaşdırma;
 - ☒ zəncirvari yerdəyişmə;
 - ☐ müqayisə.
-

Sual: İdarəetmənin funksiyası kimi təhlilin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ mühasibat uçotunun aparılması;
 - ☐ analitik cədvəllərin tərtib olunması;
 - ☒ idarəetmə qərarlarının əsaslandırılması;
 - ☐ istehsal daxili məsələlərinin həlli;
 - ☐ məhsul istehsalı planının icrasının qiymətləndirilməsi.
-

Sual: İdarəetmənin kibernetik sistemində iqtisadi təhlilin yerini müəyyən edin? (Çəki: 1)

- ☒ uçot və planlaşdırma arasında;
 - ☐ planlaşdırma və obyektə idarəetmə təsiri arasında;
 - ☐ «idarəetmə subyekti» blokunda;
 - ☐ «idarəetmə obyekt» blokunda;
 - ☐ maliyyə uçotu və maliyyə təhlili arasında.
-

Sual: Amilli təhlilin ən universal metodu hansıdır? (Çəki: 1)

- ☐ indeks;
- ☐ müqayisə;

- ☐ nisbi fərq;
 - ☒ zəncirvari yerdəyişmə;
 - ☐ loqarifma.
-

Sual: Xarici maliyyə təhlilinin əsas informasiya mənbəyi hansıdır? (Çəki: 1)

- ☐ mühasibat uçotu məlumatları;
 - ☐ xüsusi tədqiqat məlumatları;
 - ☒ nəşr olunmuş maliyyə hesabatları;
 - ☐ statistik hesabat məlumatları;
 - ☐ biznes plan və müqavilələr.
-

Sual: Stoxastik qarşılıqlı əlaqələrin öyrənilməsi zamanı iqtisadi təhlilin hansı əsas metodundan istifadə olunur? (Çəki: 1)

- ☐ mütləq fərq;
 - ☐ nisbi fərq;
 - ☐ zəncirvari yerdəyişmə;
 - ☒ korrelyasiya;
 - ☐ indeks.
-

Sual: İnteqral metodunun xüsusiyyəti nə ilə izah olunur? (Çəki: 1)

- ☐ daha dəqiq nəticə əldə olunur;
 - ☐ modeldə amillərin yerləşməsi əhəmiyyət kəsb etmir;
 - ☒ istifadə zamanı inteqrallaşdırmanı tələb edir;
 - ☐ istifadə zamanı differensiallaşdırmanı tələb edir;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: İqtisadi təhlilin metodu seçiyələri: (Çəki: 1)

- ☐ göstəricilər sisteminin hazırlanması və istifadə olunması ilə;
 - ☒ nəticə göstəricisinin dəyişməsinə səbəb olan amillərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə;
 - ☐ proseslərin tarixi təsviri ilə;
 - ☐ analitiklərin cəlb olunması ilə;
 - ☐ təhlilin nəticələrinin rəsmiləşdirilməsi ilə.
-

Sual: Hansı halda balans modelindən istifadə olunur? (Çəki: 1)

- ☐ qiymət və həcm əsasında satılmış məhsulun həcmnin müəyyən olunması üçün;
 - ☐ fondlardan səmərəli istifadəni qiymətləndirmək üçün;
 - ☒ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
 - ☐ əmək məhsuldarlığının müəyyən olunması üçün;
 - ☐ təşkilatın maliyyə sabitliyini qiymətləndirmək üçün;
-

Sual: Hansı halda dəfəli (bölmən) modeldən istifadə olunur? (Çəki: 1)

- ☐ qiymət və həcm əsasında satılmış konkret məhsulun həcmnin müəyyən olunması üçün;
 - ☐ fondlarla təmin olunma səviyyəsini qiymətləndirmək üçün;
 - ☐ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
 - ☒ əmək məhsuldarlığının müəyyən olunması üçün;
 - ☐ məhsulun keyfiyyətini qiymətləndirmək üçün;
-

Sual: Dövriyyə aktivlərinə hansı vəsait aid edilir? (Çəki: 1)

- ☐ quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;
 - ☐ kreditor borcları, bank kreditləri, ehtiyatlar;
 - ☐ materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;
 - ☒ pul vəsaitləri, debitor borcları, ehtiyatlar;
 - ☐ bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri
-

Sual: Dövriyyə göstəriciləri nəyi özündə xarakterizə edir? (Çəki: 1)

- ☐ ödəməqabiliyyətini;
- ☐ bazar sabitliyini;
- ☒ işgüzar aktivliyi;
- ☐ kreditqaytarma qabiliyyətini;
- ☐ gəlirliyi.

Sual: Xüsusi kapitalın tərkibinə aşağıdakı hansı göstəricilər daxil edilmir? (Çəki: 1)

- ☐ əlavə kapital;
- ☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ☐ ehtiyat kapitalı;
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;
- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.

Sual: Aşağıdakı hansı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyəylənir? (Çəki: 1)

- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- ☒ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.

Sual: Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir? (Çəki: 1)

- ☐ dövlət
- ☐ kreditorlar;
- ☒ mülkiyyətçilər;
- ☐ səhmdarlar;
- ☐ menecerlər

Sual: Təşkilatın likvidliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir? (Çəki: 1)

- ☐ dövlət;
- ☐ mülkiyyətçilər;
- ☒ kreditorlar;
- ☐ səhmdarlar;
- ☐ menecerlər.

Sual: Təhlilin səmərəliliyi üçün mühasibat hesabatının tərtib olunmasının əsas prinsipi nə hesab edilir? (Çəki: 1)

- ☒ informasiyanın mühasibat hesabatında əks olunması;
- ☐ mühasibat uçotunun dəqiq normativ tənzimlənməsi;
- ☐ idarəetmə uçotunun beynəlxalq standartlara uyğun tərtib olunması;
- ☐ hazırlanmış informasiyanın tələb olunan informasiyaya uyğunluğu;
- ☐ doğru cavab yoxdur

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Nəticəvi göstərici - məhsulun maya dəyəri və ona təsir edən amillər - maddi xərclər, əmək ödənişi üçün xərclər, əlavə xərclər və s. arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☐ multiplikativ
 - ☒ additiv
 - ☐ tam bölünən
 - ☐ qarışıq
 - ☐ normativ
-

Sual: Nəticəvi göstərici - məhsulun həcmi və ona təsir edən amillər - işləyənlərin sayı və onların orta illik istehsalı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☒ multiplikativ
 - ☐ additiv
 - ☐ tam bölünən
 - ☐ qarışıq
 - ☐ normativ
-

Sual: Nəticəvi göstərici - satışların gəlirliyi və ona təsir edən amillər - satışdan əldə olunan gəlir və satılan məhsulun maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☐ multiplikativ
 - ☐ additiv
 - ☒ tam bölünən
 - ☐ qarışıq
 - ☐ normativ
-

Sual: Nəticəvi göstərici - əmək ödənişi fondu və ona təsir edən amillər - işləyənlərin orta siyahı sayı və onların orta illik əmək haqqı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☒ multiplikativ
 - ☐ additiv
 - ☐ tam bölünən
 - ☐ qarışıq
 - ☐ normativ
-

Sual: Nəticəvi göstərici - fond faydalı iş əmsalı və ona təsir edən amillər - buraxılan məhsulun həcmi və əsas istehsalat fondlarının orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☐ multiplikativ
 - ☐ additiv
 - ☒ tam bölünən
 - ☐ qarışıq
 - ☐ normativ
-

Sual: Nəticəvi göstərici - istehsalın gəlirliyi və amillər - müəssisənin balans gəliri, əsas fondlar və dövriyyə vəsaitlərinin orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☐ multiplikativ
 - ☐ additiv
 - ☐ tam bölünən
 - ☒ qarışıq
 - ☐ normativ
-

Sual: $Y = X_1 : X_2$ tipli tam bölünən modellər sinifinə qarşı onların hansı dəyişdirmə üsulları tətbiq olunur ? (Çəki: 1)

- ☒ uzatma, formal ayırma, genişlənmə və əksiltmə
 - ☐ toplama, vurma, bölmə, qalıq
 - ☐ genişlənmə, parçalanma, detallaşdırma, sintez
 - ☐ induksiya, deduksiya, sintez, ümumiləşdirmə
 - ☐ detallaşdırma, genişlənmə, sistemləşdirmə, ümumiləşdirmə
-

Sual: Tam bölünən modellər üçün amillər sisteminin genişləndirmə üsulu aşağıdakıları nəzərdə tutur : (Çəki: 1)

- ☒ kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəricilərə vurulması hesabına başlanğıc amilli modelinin genişlənməsi
 - ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
 - ☐ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
 - ☐ bir və ya bir neçə faktorin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
 - ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə göstəriciyə uzadılması
-

Sual: Tam bölünən modellər üçün amillər sisteminin formal ayırma üsulu aşağıdakıları nəzərdə tutur : (Çəki: 1)

- ☐ kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
 - ☒ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
 - ☐ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
 - ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
 - ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
-

Sual: Tam bölünən modellər üçün amillər sisteminin əksiltmə üsulu aşağıdakıları nəzərdə tutur : (Çəki: 1)

- ☐ kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
 - ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
 - ☒ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
 - ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
 - ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
-

Sual: Tam bölünən modellər üçün amillər sisteminin uzadılma üsulu aşağıdakıları nəzərdə tutur : (Çəki: 1)

- ☐ kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
 - ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
 - ☐ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
 - ☒ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
 - ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
-

Sual: Dəterminləşdirilmiş amilli təhlilinin indeks üsulu satış həcmnin dəyişdirilməsinə aşağıdakı amillərin təsirini müəyyən etməyə imkan verir : (Çəki: 1)

- ☐ satışların gəlirliyi və dövriyyə aktivlərinin dövriyyəsi
 - ☐ əsas vəsaitlərin orta illik dəyəri və əsas vəsaitlərin gəlirliyi
 - ☐ maddi xərclərin dəyəri və məhsulların həcmi
 - ☒ satılan məhsulun miqdarı və onların qiyməti
 - ☐ satışın həcmi və bir işçi tərəfindən orta illik məhsul istehsalı
-

Sual: Nəticəvi göstərici - satışların həcmi və ona təsir edən amillər - satılan məhsulun miqdarı və onların qiyməti arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ? (Çəki: 1)

- ☒ multiplikativ
 - ☐ additiv
 - ☐ tam bölünən
 - ☐ qarışıq
 - ☐ normativ
-

Sual: Amilli təhlilində indeks metodunun nöqsanı nədir ? (Çəki: 1)

- ☒ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili şəklində təsvir edilir
 - ☐ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili şəklində təsvir edilir
 - ☐ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların cəmi şəklində təsvir edilir
 - ☐ analitik formula daxil edilmiş faktorların sayı üçdən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili və ya tam bölünən şəklində təsvir edilir
 - ☐ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmalıdır, qətedici göstərici isə yalnız faktorların cəmi şəklində təsvir edilir
-

Sual: Determinləşdirilmiş amilli təhlilinin hansı üsulunda faktorların sərbəstliyi haqqında müddəaya riayət olunur ? (Çəki: 1)

- ☐ mütləq fərqlər
 - ☐ nisbi fərqlər
 - ☐ zəncirvari əvəz etmə
 - ☒ integral
 - ☐ indeks
-

Sual: Zəncirvari əvəz etmə üsulunun üstünlükləri nədir ? (Çəki: 1)

- ☐ onu faktorların təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər
 - ☐ onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət faktorlarının əvəz etmə ardıcılığına riayət etmək lazımdır
 - ☐ bu metodun istifadəsi nəticəsində son faktorun təsir kəmiyyətinə əlavə edilən ayrılmaz qalıq əmələ gəlir
 - ☐ faktorların seçilmiş əvəz etmə qaydasından asılı olaraq faktor ayrılmasının nəticələri müxtəlif olur
 - ☒ istifadənin universallığı və sadəliyi (istənilən tip faktor modelləri üçün istifadə olunur)
-

Sual: Hesabat balansın qurulması, maliyyə hesabatların kəsiklərdə təqdim olunması, hesabatın vertikal və üfqi təhlilə aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ deskriptiv modellərə
 - ☐ normativ modellərə
 - ☐ predikativ modellərə
 - ☐ additiv modellərə
 - ☐ tam bölünən modellərə
-

Sual: Normativ modellər : (Çəki: 1)

- ☐ müəssisənin gəlirlərinin və onun gələcək maliyyə vəziyyətinin proqnozlaşdırılması üçün istifadə olunur
 - ☒ müəssisə fəaliyyətinin faktiki nəticələrini büdcə üzrə hesablanmış gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verir
 - ☐ təsviri xarakterli modellər, maliyyə vəziyyətinin təhlilində istifadə olunurlar
 - ☐ idarə qərarlarının qəbul olunması üçün gərəklidir
 - ☐ tədqiq olunan göstəricilər arasında səbəbiyyət - nəticə qarşılıqlı əlaqəsini əks etdirirlər
-

Sual: Müəssisənin gəlirlərinin və onun gələcək maliyyə vəziyyətinin proqnozlaşdırılması üçün istifadə olun modellər : (Çəki: 1)

- ☐ deskriptiv modellərdir
 - ☐ normativ modellərdir
 - ☒ predikativ modellərdir
 - ☐ additiv modellərdir
 - ☐ tam bölünən modellərdir
-

Sual: Təhlil olunan müəssisənin rəqiblərin qabaqcıl iş təcrübəsi ilə müqayisəsinin məqsədi aşağıdakıdır : (Çəki: 1)

- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☐ xərclərə nəzarət
- ☐ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən olunması

- ☒ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqələrinin öyrənilməsi
-

Sual: Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $MH = İŞS \cdot İst$; $MH = İŞS \cdot G \cdot Gİst$; $MH = İŞS \cdot G \cdot M \cdot Oist$ burada MH - məhsulun həcmi, $İŞS$ - işçilərin sayı, $İst$ - ortaillik istehsal, G - hesabat dövründə bir işçi tərəfindən işlənmiş günlərin sayı, $Gİst$ - orta günlük istehsal, M - iş gününün müddəti, $Oist$ - orta saatlıq istehsal (Çəki: 1)

- ☒ detallaşma, çıxış sisteminin faktor - vuruqlara ayrılması yolu ilə
 - ☐ bu faktor modelinə daxil olan faktorların formal ayrılma
 - ☐ bu faktor modelinə daxil olan faktorların uzadılması
 - ☐ bu faktor modelinə daxil olan faktorların əksiltməsi
 - ☐ bu faktor modelinə daxil olan faktorların genişlənməsi
-

Sual: Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a / l + m + n + p$ burada $b = l + m + n + p$ (Çəki: 1)

- ☒ ayrılma
 - ☐ uzadılma
 - ☐ genişləndirmə
 - ☐ əksiltmə
 - ☐ detallaşma
-

Sual: Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $C = a / b = x + y + z + \delta / b$ burada $a = x + y + z + \delta$ (Çəki: 1)

- ☐ əksiltmə
 - ☒ uzadılma
 - ☐ ayrılma
 - ☐ genişləndirmə
 - ☐ detallaşma
-

Sual: Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a \cdot c / b \cdot c = a / c \cdot c / b = X1 \cdot X2$ (Çəki: 1)

- ☒ genişləndirmə
 - ☐ əksiltmə
 - ☐ uzadılma
 - ☐ ayrılma
 - ☐ detallaşma
-

Sual: Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a : c / b : c = X1 / X2$ (Çəki: 1)

- ☐ detallaşma
 - ☐ ayrılma
 - ☐ uzadılma
 - ☐ genişləndirmə
 - ☒ əksiltmə
-

Sual: İqtisadi təhlildə istifadə olunan hansı üsul tədqiq olunan obyektlərdə pis tendensiyalar haqqında xəbər verə bilər, göstəricilərin qarşılıqlı əlaqəsində qanunauyğunluqları qeyd etməyə imkan verir ? (Çəki: 1)

- ☐ zəncirvari əvəz etmə
 - ☐ müqayisə
 - ☐ balans
 - ☐ integral
 - ☒ qrafik
-

Sual: Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı;
- ☒ kapital;

- ☐ əmlak vergisi;
 - ☐ müəssisənin texniki səviyyəsi;
 - ☐ müəssisənin təşkilati səviyyəsi.
-

Sual: Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı;
 - ☒ uzunmüddətli öhdəliklər;
 - ☐ əmlak vergisi;
 - ☐ müəssisənin texniki səviyyəsi;
 - ☐ müəssisənin təşkilati səviyyəsi.
-

Sual: Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı;
 - ☐ əmlak vergisi;
 - ☐ sığortaya ayırmalar;
 - ☒ qısamüddətli öhdəliklər;
 - ☐ məhsulun tam maya dəyəri.
-

Sual: Təşkilatın fəaliyyətinin səmərəliliyinin ümumiləşdirilmiş aşağıdakı göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ cari likvidlik əmsalı;
 - ☐ aktivlərin dövrəni əmsalı;
 - ☐ əmək məhsuldarlığı;
 - ☒ rentabellik;
 - ☐ müstəqillik əmsalı.
-

Sual: Təşkilatın fəaliyyətinin aşağıdakı səmərəlilik göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ pul gəliri;
 - ☐ fond tutumu;
 - ☐ material tutumu;
 - ☒ mənfəət;
 - ☐ əməyin fondla silahlanması.
-

Sual: İqtisadi göstəricilər təsərrüfat prosesində nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ baş vermiş təsərrüfat proseslərinin statistikasını;
 - ☐ baş vermiş təsərrüfat proseslərinin dinamikasını;
 - ☒ baş vermiş təsərrüfat proseslərinin statistikasını və dinamikasını;
 - ☐ baş vermiş təsərrüfat proseslərinin formalarını;
 - ☐ baş vermiş təsərrüfat proseslərinin məzmununu.
-

Sual: Hansı göstərici istehsalın texniki səviyyəsindən daha çox asılı hesab olunur? (Çəki: 1)

- ☐ işçilərin sayı;
 - ☐ bağlanmış müqavilələrin yerinə yetirilməsi;
 - ☐ əmək haqqı fondu;
 - ☒ əmək məhsuldarlığı;
 - ☐ təşkilatın maliyyə sabitliyi.
-

Sual: İnformasiyanın kənar istifadəçiləri kimlər hesab olunur? (Çəki: 1)

- ☐ təşkilatın fəaliyyətində birbaşa maraqlı olanlar;
 - ☐ təşkilatın fəaliyyətində dolayı maraqlı olanlar;
 - ☒ təşkilatın fəaliyyətində birbaşa və dolayı marağı olanlar;
 - ☐ təşkilatın müvafiq strukturları;
 - ☐ təşkilatın rəhbərliyi.
-

Sual: Mühasibat balansının uzunmüddətli aktivlərinə daxildir: (Çəki: 1)

- ☐ kreditor borcları;
 - ☐ bank kreditləri;
 - ☒ ehtiyatlar;
 - ☐ bölüşdürülməmiş mənfəət;
 - ☐ emissiya gəliri.
-

Sual: Hesabat dövrünün sonuna anbarda hazır məhsul qalığının azalması nəyin artmasını əks etdirir? (Çəki: 1)

- ☐ hesabat dövründə məhsul buraxılışını;
 - ☒ hesabat dövründə satılmış məhsulun həcmi;
 - ☐ hesabat dövründən sonrakı ilin əvvəlinə hazır məhsul qalıqlarını
 - ☐ hesabat dövrünün sonuna debitor borclarını;
 - ☐ gələcək dövrün gəlirlərini.
-

Sual: Konkret analitik prosesin icrası üzrə nəzərdə tutulan təlimat necə adlanır? (Çəki: 1)

- ☐ prinsip;
 - ☒ metodika;
 - ☐ metodologiya;
 - ☐ konsepsiya;
 - ☐ üsul.
-

Sual: Aparılan təhlilin tələbindən asılıdır: (Çəki: 1)

- ☐ təsərrüfat uçotu sistemi;
 - ☒ idarəetmə üçün informasiyaya tələbat;
 - ☐ təşkilatın maliyyəsi;
 - ☐ resurslardan istifadənin səmərəliliyi;
 - ☐ təşkilatın ödəmə qabiliyyəti.
-

Sual: Hansı göstərici vasitəsi ilə sövdələşmənin səmərəliliyi qiymətləndirilir? (Çəki: 1)

- ☐ FV-nin mütləq artımı ;
 - ☐ mütləq itgi məbləği;
 - ☐ diskontlaşdırma dərəcəsi;
 - ☒ mənfəət norması;
 - ☐ orta bazar faiz dərəcəsi.
-

Sual: Gələcəkdə investisiya məbləğinin azalması üzrə maliyyə əməliyyatı necə adlanır? (Çəki: 1)

- ☐ kompaundinq;
 - ☐ bölmə
 - ☒ diskontlaşdırma;
 - ☐ artım;
 - ☐ azalma.
-

Sual: İqtisadiyyat haqqında hansı konsepsiyaya görə istənilən analitik informasiya mütləq səciyyə daşıyır? (Çəki: 1)

- ☐ iqtisadi ölçü konsepsiyası;
 - ☐ həyat tsikli konsepsiyası;
 - ☐ pul axınları konsepsiyası ;
 - ☒ qeyri müəyyənlik və risk;
 - ☐ kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
-

Sual: İqtisadi təhlilin metodologiyasının həyata keçirilməsini təmin edən göstəricilərin sistemləşdirilməsi hansı konsepsiyaya əsaslanır? (Çəki: 1)

- ☒ iqtisadi ölçü konsepsiyası;
- ☐ həyat tsikli konsepsiyası;
- ☐ pul axınları konsepsiyası ;

- ☐ qeyri müəyyənlik və risk;
- ☐ kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası.

Sual: Təşilatın idarə olunması üçün yalnız statistik mühasibat modelinin deyil, həm də proseslərin əks etdirilməsinin vacibliyini hansı konsepsiya təsdiq edir? (Çəki: 1)

- ☒ iqtisadi ölçü konsepsiyası;
- ☐ həyat tsikli konsepsiyası;
- ☐ pul axınları konsepsiyası ;
- ☐ qeyri müəyyənlik və risk;
- ☐ kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir? (Çəki: 1)

- ☐ funksional;
- ☐ qeyrimüəyyən;
- ☐ multiplikativ;
- ☒ korrelyasiya;
- ☐ aktiv

Sual: Ehtiyatların idarə olunması, oyunlar nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ stoxastik təhlil üsullarına
- ☐ sadə riyaziyyat metodlarına
- ☒ əməliyyatların tədqiq metodlarına
- ☐ iqtisadi kibernetika metodlarına
- ☐ riyazi statistika metodlarına

Sual: Bu formul $I = S_0 / (1 - it)$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, S_0 - baza məbləğ, I - artırılmış məbləğ) - aşağıdakıların formuludur : (Çəki: 1)

- ☐ diskont - faktorun formulunu
- ☐ mürəkkəb faizlərin artırılma formulunu
- ☐ sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulunu
- ☐ sadə faizlərin artırılma formulunu
- ☒ sadə diskontun hesablaması formulunu

Sual: Bu formul $St = S_0 (1 + i)^t$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, S_0 - baza məbləğ - pul məbləğinin müasir dəyəri, St - pul məbləğinin gələcək dəyəri) - aşağıdakıların formuludur : (Çəki: 1)

- ☐ diskont - faktorun formulunu
- ☒ mürəkkəb faizlərin artırılma formulunu
- ☐ sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulunu
- ☐ sadə faizlərin artırılma formulunu
- ☐ sadə diskontun hesablaması formulunu

Sual: Korrelyasion təhlilin modelləri aşağıdakılardır : (Çəki: 1)

- ☐ variasiya əmsalı, ritmlilik əmsalı
- ☐ determinasiya əmsalı, fond verimi əmsalı

- ☐ korrelyasiya əmsalı, reqressiya əmsalı
 - ☒ korrelyasiya əmsalı, determinasiya əmsalı
 - ☐ korrelyasiya əmsalı, variasiya əmsalı
-

Sual: Sistemli təhlil, imitasiya metodları, modelləşdirmə metodları aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ stoxastik təhlil üsullarına
 - ☐ sadə riyaziyyat metodlarına
 - ☐ əməliyyatların tədqiq metodlarına
 - ☒ iqtisadi kibernetika metodlarına
 - ☐ riyazi statistika metodlarına
-

Sual: Dispersiya təhlili, komponent təhlil aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ stoxastik təhlil üsullarına
 - ☐ əməliyyatların tədqiq metodlarına
 - ☐ iqtisadi kibernetika metodlarına
 - ☐ riyazi statistika metodlarına
 - ☐ sadə riyaziyyat metodlarına
-

Sual: Bu model $Y = B_0X_0 + B_1X_1 + B_2X_2 + \dots B_nX_n$, (burada Y - qətedici göstərici, $X_0, X_1, X_2 \dots X_n$ - faktor göstəriciləri, $B_0, B_1, B_2 \dots B_n$ - faktorların qətedici göstəriciyə təsir intensivliyini göstərən əmsallardır) - aşağıdakıların modelidir : (Çəki: 1)

- ☐ korrelyasiya təhlilinin modeli
 - ☒ reqressiya təhlilinin modeli
 - ☐ komponent təhlilinin modeli
 - ☐ dispersiya təhlilinin modeli
 - ☐ variasiya təhlilinin modeli
-

Sual: Stoxastik təhlilin üsulları (ikiqatlı və cəm korrelyasiya, reqressiya, dispers təhlil, komponent təhlil və s.) aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ təhlilin iqtisadi - riyazi metodlarına
 - ☐ təhlilin ənənəvi metodlarına
 - ☐ təhlilin məntiqi metodlarına
 - ☐ təhlilin evristik metodlarına
 - ☐ xaric etmə üsullarına
-

Sual: Əməliyyatların tədqiq metodları (xəyri proqramların həlli, ehtiyatların idarə olunması, oyun nəzəriyyələri, planlaşdırma və idarə etmənin şəbəkə metodları, kütləvi xidmət nəzəriyyəsi) aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ təhlilin iqtisadi - riyazi metodlarına
 - ☐ təhlilin ənənəvi metodlarına
 - ☐ təhlilin məntiqi metodlarına
 - ☐ təhlilin evristik metodlarına
 - ☐ xaric etmə üsullarına
-

Sual: İqtisadi kibernetika metodları (sistemli təhlil, imitasiya metodları, modelləşdirmə metodları və s.) aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ təhlilin iqtisadi - riyazi metodlarına
 - ☐ təhlilin ənənəvi metodlarına
 - ☐ təhlilin məntiqi metodlarına
 - ☐ təhlilin evristik metodlarına
 - ☐ xaric etmə üsullarına
-

Sual: Maliyyə riyaziyyat üsullarına aşağıdakılar aiddir : (Çəki: 1)

- ☒ sadə və mürəkkəb faizlər, diskontlaşma metodları
- ☐ ikiqatlı və cəm korrelyasiya

- ☐ əməliyyatların tədqiq metodları
 - ☐ modelləşdirmə metodları və imitasiya metodları
 - ☐ çox ölçülü statistik cəm metodları
-

Sual: Riyazi və kommersiya diskonlaşdırma metodları aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ təhlilin ənənəvi metodlarına
 - ☐ xaric etmə üsullarına
 - ☒ maliyyə riyaziyyat üsullarına
 - ☐ riyazi statistika metodlarına
 - ☐ iqtisadi kibernetika metodlarına
-

Sual: Bu formula - $I = S_0 (1 + it)$ (burada i - illik faiz tarifi, t - faizlərin əlavə etmə dövrlərinin sayı) aşağıdakının formuludur : (Çəki: 1)

- ☐ diskont - faktorun formulu
 - ☐ mürəkkəb faizlərin artırma formulu
 - ☐ artırılmış məbləğin formulu
 - ☒ sadə faizlərin artırma formulu
 - ☐ faiz gəlirinin formulu
-

Sual: Banka yarım il müddətinə 10 min manat pul qoyulmuşdur. Sadə faizlərin tarifi ildə 20 %-ə bərabərdir. Sadə faizlərin artırma formulundan istifadə edərək artırılmış məbləği müəyyən edin. (Çəki: 1)

- ☐ 30 min manat
 - ☐ 12 min manat
 - ☒ 13 min manat
 - ☐ 11 min manat
 - ☐ 15 min manat
-

Sual: 25 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 20 % sadə illik ilə verilmişdir. Sadə faizlərin artırma formulundan istifadə edərək artırılmış məbləği müəyyən edin. (Çəki: 1)

- ☐ 26 500 manat
 - ☒ 27 500 manat
 - ☐ 28 500 manat
 - ☐ 27 777 manat
 - ☐ 26 000 manat
-

Sual: Hər hansı bir müddət üçün artırma məbləğinin başlanğıc məbləğə nisbəti: (Çəki: 1)

- ☒ sadə faizdir
 - ☐ mürəkkəb faizdir
 - ☐ diskontdur
 - ☐ diskont - faktordur
 - ☐ artırılmış məbləğdir
-

Sual: Müəyyən müddət üçün artırma məbləğinin artırılmış məbləğə nisbəti: (Çəki: 1)

- ☒ diskontdur
 - ☐ sadə faizdir
 - ☐ mürəkkəb faizdir
 - ☐ diskont - faktordur
 - ☐ artırılmış məbləğdir
-

Sual: Əgər korrelyasiya əmsalı $K = 0$, onda göstəricilər arasında əlaqə : (Çəki: 1)

- ☒ yoxdur
 - ☐ funksionaldır
 - ☐ ortadır
 - ☐ əhəmiyyətli
 - ☐ zəifdir
-

Sual: Əgər korrelyasiya əmsalı $K = 1$, onda göstəricilər arasında əlaqə : (Çəki: 1)

- ☐ ortadır
 - ☐ yoxdur
 - ☒ funksionaldır
 - ☐ əhəmiyyətlidir
 - ☐ zəifdir
-

Sual: Əgər korrelyasiya əmsalı $K > 0,6$, onda göstəricilər arasında əlaqənin sıxlığı : (Çəki: 1)

- ☐ funksionaldır
 - ☐ yoxdur
 - ☐ zəifdir
 - ☐ ortadır
 - ☒ əhəmiyyətlidir
-

Sual: Əgər korrelyasiya əmsalı $K < 0,6$, onda göstəricilər arasında əlaqənin sıxlığı (Çəki: 1)

- ☐ yoxdur
 - ☐ funksionaldır
 - ☐ əhəmiyyətlidir
 - ☒ ortadır
 - ☐ zəifdir
-

Sual: Əgər korrelyasiya əmsalı $K = 0,25$, onda göstəricilər arasında əlaqənin sıxlığı : (Çəki: 1)

- ☐ ortadır
 - ☐ yoxdur
 - ☐ funksionaldır
 - ☐ əhəmiyyətlidir
 - ☒ zəifdir
-

Sual: Mütəxəssislərin peşəkar fikirlərinə əsaslanan informasiyanın toplanma və işlənmə üsullar qrupu aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ evristik təhlil metodlarına
 - ☐ stoxastik təhlil metodlarına
 - ☐ ənənəvi təhlil metodlarına
 - ☐ determinləşdirilmiş təhlil üsullarına
 - ☐ proqnozlaşdırma üsullarına
-

Sual: Maliyyə hesabatı təhlilində daha geniş yayılmış evristik metodlarına aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ analogiya metodu, Delfi metodu, zəncirvari əvəz etmə metodu
 - ☐ kollektiv bloknot metodu, kreativ metod
 - ☒ analogiya metodu, beyin hücumu metodu, Delfi metodu
 - ☐ beyin hücumu metodu, inteqral metod, analogiya metodu
 - ☐ formal meyarlar metodu, ekspert metod
-

Sual: Keçmiş təcrübəyə əsaslanaraq problem həllinin mümkün metodu və yaranan vəziyyət səbəblərinin axtarışı : (Çəki: 1)

- ☒ analogiya metodudur
 - ☐ Delfi metodudur
 - ☐ beyin hücumu metodudur
 - ☐ kollektiv bloknot metodudur
 - ☐ formal meyarlar metodudur
-

Sual: Sorğu materiallarının sonrakı analitik işlənməsi ilə xüsusi seçilmiş ekspert qrupunun çox addımlı anonim sorğusu : (Çəki: 1)

- ☐ beyin hücumu metodudur

- ☒ Delfi metodudur
 - ☐ analogiya metodudur
 - ☐ kollektiv bloknot metodudur
 - ☐ formal meyarlar metodudur
-

Sual: Əlaqədar ekspertlər qrupunda söylənilən ideyaların sərbəst generasiyası: (Çəki: 1)

- ☐ kollektiv bloknot metodudur
 - ☐ Delfi metodudur
 - ☒ beyin hücumu metodudur
 - ☐ analogiya metodudur
 - ☐ formal meyarlar metodudur
-

Sual: Təhlilin hansı növü təşkilatın maliyyə - təsərrüfat fəaliyyətini hərtərəfli öyrənir? (Çəki: 1)

- ☐ perspektiv;
 - ☐ marjinal;
 - ☐ ekspres;
 - ☒ kompleks;
 - ☐ operativ.
-

Sual: Diskontlaşdırmanın tətbiqi nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ ilkin məbləq və faiz dərəcəsinin məlum səviyyəsində hesablaması;
 - ☒ gələcəkdə əldə olunacaq məbləq və faizin məlum səviyyəsində hesablaması;
 - ☐ pul axını;
 - ☐ faiz dərəcəsinin artmasını;
 - ☐ gələcəkdə əldə olunacaq mənfəəti.
-

Sual: Təsərrüfat proseslərinin baş verməsi və inkişafının öyrənilməsinə dialektik yanaşma nədir? (Çəki: 1)

- ☐ iqtisadi təhlilin predmetidir;
 - ☐ iqtisadi təhlilin posedurudur;
 - ☒ iqtisadi təhlilin metodudur;
 - ☐ iqtisadi təhlilin metodikasıdır;
 - ☐ iqtisadi təhlilin prinsipidir.
-

Sual: Ödəmələrin sxemləri, faizlərin hesablanması qaydası, əməliyyatların gəlirliyinin müqayisəsi hansı təhlil vasitəsilə aparılır: (Çəki: 1)

- ☐ kompleks iqtisadi təhlildə;
 - ☒ maliyyə riyazi təhlildə;
 - ☐ motivasiya təhlilində;
 - ☐ iqtisadi kibernetikada;
 - ☐ marjinal təhlildə.
-

Sual: Təsərrüfat proseslərinin baş verməsi və inkişafının öyrənilməsinə dialektik yanaşma nədir? (Çəki: 1)

- ☐ iqtisadi təhlilin predmetidir;
 - ☐ iqtisadi təhlilin posedurudur;
 - ☒ iqtisadi təhlilin metodudur;
 - ☐ iqtisadi təhlilin metodikasıdır;
 - ☐ iqtisadi təhlilin prinsipidir.
-

Sual: Ödəmələrin sxemləri, faizlərin hesablanması qaydası, əməliyyatların gəlirliyinin müqayisəsi hansı təhlildə həyata keçirilir? (Çəki: 1)

- ☐ kompleks iqtisadi təhlildə;
 - ☒ maliyyə riyazi təhlildə;
 - ☐ motivasiya təhlilində;
 - ☐ iqtisadi kibernetikada;
 - ☐ marjinal təhlildə.
-

Sual: Satışdan mənfəət hansı göstərici ilə tərs mütənəsb hesab edilir? (Çəki: 1)

- ☐ buraxılmış məhsulların miqdarı ilə;
- ☐ satılmış məhsulun həcmi ilə;
- ☐ məhsulun qiyməti ilə;
- ☒ məhsulun maya dəyəri ilə;
- ☐ məhsulun keyfiyyəti ilə.

Sual: Balansın aktivi aşağıda hansı qaydada ardıcılıqla yerləşdirilmişdir: (Çəki: 1)

- ☐ əvvəl likvidliyin artması, sonra azalması qaydasında;
- ☒ likvidliyin artması qaydasında;
- ☐ likvidliyin azalması qaydasında;
- ☐ xaosik;
- ☐ düzgün cavab yoxdur.

Sual: Müəssisənin əmək ehtiyatlarından istifadənin səmərəliliyini əks etdirən göstərici hansıdır? (Çəki: 1)

- ☐ satışın həcmi;
- ☒ vaxt vahidi ərzində məhsul buraxılışı;
- ☐ işçilərin orta siyahı sayı;
- ☐ bir işçinin orta əmək haqqı
- ☐ işçilərin ixtisas dərəcəsi.

Sual: Balansın likvidliyi nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ məcmu aktivlərdə dövryyə aktivlərinin payı ilə
- ☐ məcmu aktivlərdə qeyri dövryyə aktivlərinin payı ilə;
- ☒ məcmu aktivlərdə likvid aktivlərin payı ilə;
- ☐ uzunmüddətli aktivlərin dövr sürəti ilə;
- ☐ qısamüddətli aktivlərin dövr sürəti ilə.

Sual: Təhlil zamanı kifayət qədər dəqiq olmalıdır: (Çəki: 1)

- ☐ təhlildə istifadə olunan informasiya;
- ☐ təhlilin məqsədi;
- ☐ təhlilin nəticələri;
- ☐ təhlilin nəticələrinin rəsmiləşdirilməsi;
- ☒ bütün cavablar doğrudur.

Sual: Mənfəətin artım tempinin aktivlərin artım tempindən aşağı olması nəyi özündə səciyyələndirir? (Çəki: 1)

- ☒ fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;
- ☐ fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə;
- ☐ məhsula olan qiymətlərin artmasına;
- ☐ dövryyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;
- ☐ dövryyə aktivlərinin dövr sürətinin yüksəlməsinə.

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Korrelyasiya təhlilinin vəzifələrinə aiddir: (Çəki: 1)

- ☒ amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi

- ☐ göstəricinin artım tempinin hesablanması;
- ☐ trendin müəyyən edilməsi;
- ☐ qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;
- ☐ göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi

Sual: 36 000 manat həcmində ssuda (borc) müəssisəyə 2 il müddətinə illik 18 % ilə verilmişdir. Sadə və mürəkkəb faiz üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin. (Çəki: 1)

- ☐ 33 240 manat və 42 500 manat
- ☐ 40 000 manat və 41 772 manat
- ☐ 35 400 manat və 40 000 manat
- ☐ 40 800 manat və 41 550 manat
- ☒ 40 800 manat və 41 772 manat

Sual: Bir işçinin mexaniki silahlanma səviyyəsi və onun orta illik məhsul istehsalı arasında hansı asılılıq mövcuddur ? (Çəki: 1)

- ☐ funksional
- ☐ determinləşdirilmiş
- ☒ stoxastik
- ☐ amilli
- ☐ regression

Sual: İşləyən şəxsin iş stajı və onun orta illik məhsul istehsalı arasında hansı asılılıq mövcuddur ? (Çəki: 1)

- ☐ funksional
- ☐ determinləşdirilmiş
- ☒ stoxastik
- ☐ faktor
- ☐ reqressiya

Sual: 25 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 20 % sadə illik ilə verilmişdir. Sadə diskont həmçinin 20 % təşkil edir. Sadə diskont üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin. (Çəki: 1)

- ☐ 26 500 manat
- ☐ 27 500 manat
- ☐ 28 500 manat
- ☒ 27 777 manat
- ☐ 26 000 manat

Sual: Kapitalın başlanğıc məbləğinin müəyyən müddət üçün artırılmış məbləğə nisbəti: (Çəki: 1)

- ☐ diskontdur
- ☐ sadə faizdir
- ☐ mürəkkəb faizdir
- ☒ diskont - faktordur
- ☐ artırılmış məbləğdir

Sual: Müəyyən müddət üçün vahid və diskont arasındakı fərq : (Çəki: 1)

- ☐ diskontdur
- ☐ sadə faizdir
- ☐ mürəkkəb faizdir
- ☒ diskont - faktordur
- ☐ artırılmış məbləğdir

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	6
Maksimal faiz	6

Sual: Regressiv təhlilin vəzifələrinə daxildir: (Çəki: 1)

- ☐ təsadüfi tərkib elementinin müəyyən edilməsi;
- ☒ nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;
- ☐ qurulmuş trendin etibarlılığının qiymətləndirilməsi;
- ☐ mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;
- ☐ göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi

Sual: 36 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 8 % sadə illik ilə verilmişdir. Sadə diskont həmçinin 8 % təşkil edir. Sadə faiz və sadə diskont üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin. (Çəki: 1)

- ☒ 37 440 manat və 37 500 manat
- ☐ 37 440 manat və 38 000 manat
- ☐ 37 815 manat və 36 829 manat
- ☐ 36 820 manat və 37 500 manat
- ☐ 38 000 manat və 37 500 manat

Sual: Aşağıdakı məlumatlar əsasında 5 il müddətinə olan əmanətin ilkin məbləğini müəyyən edin : artırılmış məbləğ (qaytarıcağa olan məbləğ) 2064 manat, illik sadə uçot tarifi 12 % təşkil etmişdir (Çəki: 1)

- ☐ 1390 manat
- ☐ 1300 manat
- ☐ 1250 manat
- ☒ 1290 manat
- ☐ 1480 manat

Sual: Tədqiq olunan göstəricilərin qiymətlərinin kütləviliyi aşağıdakıların istifadə olunmasının vacib şərtidir : (Çəki: 1)

- ☐ zəncirvari əvəz etmə üsulunun
- ☐ maliyyə riyaziyyatı üsullarının
- ☒ korrelyasion metodun
- ☐ funksional metodun
- ☐ amilli təhlilin

Sual: Stoxastik modellərdə amillərin nəticəvi göstəriciyə təsir intensivliyi aşağıdakıları göstərir : (Çəki: 1)

- ☒ reqressiya əmsalı
- ☐ variasiya əmsalı
- ☐ qoşa korrelyasiya əmsalı
- ☐ cəm korrelyasiya əmsalı
- ☐ determinasiya əmsalı

Sual: Yalnız müşahidə kütləsində təzahür olunan göstəricilər arasındakı natamam, ehtimal asılılıq : (Çəki: 1)

- ☐ statistikdir
- ☒ korrelyasiondur
- ☐ funksionaldır
- ☐ iqtisadidir
- ☐ analitikdir

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	25
Maksimal faiz	25

Sual: İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir? (Çəki: 1)

- ☒ istehsal məsrəfləri, məhsulun maya dəyəri
- ☐ müəssisənin maliyyə vəziyyəti
- ☐ müəssisənin ödəməqabiliyyəti
- ☐ müəssisənin maliyyə sabitliyi
- ☐ müəssisənin likvidliyi

Sual: Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir? (Çəki: 1)

- ☒ müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi
- ☐ istehsal resursları
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi
- ☐ məsrəflər, məhsulun həcmi, mənfəət
- ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri

Sual: Operativ təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə hesabatları;
- ☐ müəssisənin biznes planları;
- ☐ məhsul istehsalı və satışı;
- ☒ müəssisənin fəaliyyətinin nəticələri;
- ☐ müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar

Sual: Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır: (Çəki: 1)

- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- ☐ istehsal resursları;
- ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
- ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;
- ☐ istehsal məsrəfləri və maya dəyəri.

Sual: Perspektiv təhlilin hansı nöqsanları mövcuddur ? (Çəki: 1)

- ☐ zəncirvari əvəz etmələrin üsulunun istifadə olunmasının mümkünsüzlüyü
- ☐ integral üsulun istifadə olunmasının mümkünsüzlüyü
- ☐ istehsal - təsərrüfat fəaliyyəti göstəricilərinin zaman ölçülmə intervalının bir il ilə məhdudluğu
- ☒ müəssisənin istehsal - təsərrüfat fəaliyyətinin hesablama göstəriciləri həcmələrinin təxmini olması
- ☐ göstəricilər üzrə kənara çıxmalar olan daxili və xarici səbəblərin qeyri - müntəzəm aşkar edilməsi

Sual: Bu və ya digər proseslərin yerinə yetirilmə anı ilə maksimal yaxınlaşdırılmış və ya praktiki olaraq uyğundur : (Çəki: 1)

- ☒ operativ təhlil
- ☐ perspektiv təhlil
- ☐ cari təhlil
- ☐ statistik təhlil
- ☐ maliyyə təhlili

Sual: Ən vacib hesabat dövrləri üzrə təsərrüfat fəaliyyəti nəticələrinin təhlili aşağıdakı təhlildir : (Çəki: 1)

- ☐ perspektiv təhlil
- ☐ operativ təhlil
- ☐ strateji təhlil
- ☐ ekspress - təhlil
- ☒ cari təhlil

Sual: Cari təhlil metodikasının xüsusiyyətləri aşağıdakılardan ibarətdir : (Çəki: 1)

- ☐ işin keyfiyyət və kəmiyyət göstəricilərinə görə kənara çıxmalar aşkar olunur, təcili idarəetmə qərarları qəbul edilir
 - ☒ faktiki nəticələr plan və əvvəlki dövrlərin məlumatları ilə müqayisədə qiymətləndirilir
 - ☐ göstəricilər üzrə kənara çıxmalar olan daxili və xarici səbəblər tez müəyyən olunurlar
 - ☐ müəssisənin müxtəlif fəaliyyət göstəriciləri üzrə biznes - planların yerinə yetirilməsinin ilkin qiyməti verilir
 - ☐ müqavilələrin tərtib olunması və tədarüklərin nizama salınması məqsədi ilə öz şəriklərinin tələbatları və təklifləri öyrənilir
-

Sual: Cari təhlilin dəyəri nədən ibarətdir ? (Çəki: 1)

- ☒ ondan ibarətdir ki, müəssisənin fəaliyyəti müvafiq dövr üzrə hesabat məlumatlarına görə kompleks və hərtərəfli şəkildə öyrənilir
 - ☐ ondan ibarətdir ki, aparılmış təhlilin nəticələrinə görə təcili idarə qərarları qəbul edilir
 - ☐ ondan ibarətdir ki, ehtiyac olduqda istehsal prosesinə təcili müdaxilə məqsədilə təhlil sistemətlilik olaraq aparılır
 - ☐ ondan ibarətdir ki, verilmiş norma və tapşırıqlardan kənara çıxmalar aşkar olunur ; şəriklər qarşısında xarici öhdəliklərin yerinə yetirilməsi nöqtəyi - nəzərindən yaranan vəziyyətin qiyməti
 - ☐ ondan ibarətdir ki, faktorların tədqiq olunan göstəricilərə təsirini müəyyən etmək üçün iqtisadi - riyazi metodlardan istifadə etmək olar
-

Sual: Hansı növ iqtisadi təhlil üçün əsasən ilkin uçot və statistika məlumatları, fəaliyyət prosesinə bilavasitə müşahidə materialları informasiya mənbəyidir ? (Çəki: 1)

- ☒ operativ təhlil üçün
 - ☐ perspektiv təhlil üçün
 - ☐ cari təhlil üçün
 - ☐ maliyyə təhlili üçün
 - ☐ statistik təhlil üçün
-

Sual: Cari və perspektiv planların elmi dəlilləri : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin ehtiyatıdır
 - ☐ iqtisadi təhlilin amilidir
 - ☒ iqtisadi təhlilin funksiyasıdır
 - ☐ iqtisadi təhlil metodikasının elementidir
 - ☐ iqtisadi təhlilin prinsipidir
-

Sual: Məkan əlamətinə görə aşağıdakı təhlil ayırılmalıdır : (Çəki: 1)

- ☒ təsərrüfatdaxili və təsərrüfatarası
 - ☐ operativ və perspektiv
 - ☐ korrelyasiya və stoxastik
 - ☐ maliyyə və idarəetmə
 - ☐ cari və strateji
-

Sual: Təsərrüfatdaxili iqtisadi təhlilin məzmununun ən xarakter xüsusiyyətlərindən biri nədir ? (Çəki: 1)

- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
 - ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
 - ☒ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
 - ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
 - ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
-

Sual: Təsərrüfatarası iqtisadi təhlilin məzmununun ən xarakter xüsusiyyətlərindən biri nədir ? (Çəki: 1)

- ☒ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi

- ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
 - ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
 - ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
 - ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
-

Sual: Perspektiv iqtisadi təhlilin məzmununun ən xarakter xüsusiyyətlərindən biri nədir ? (Çeki: 1)

- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
 - ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
 - ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
 - ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
 - ☒ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
-

Sual: Cari iqtisadi təhlilin məzmununun ən xarakter xüsusiyyətlərindən biri nədir? (Çeki: 1)

- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
 - ☒ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
 - ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
 - ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
 - ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
-

Sual: Kompleks iqtisadi təhlil : (Çeki: 1)

- ☒ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
 - ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
 - ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
 - ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
 - ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
-

Sual: Marjinal təhlil : (Çeki: 1)

- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
 - ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edir
 - ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
 - ☒ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
 - ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
-

Sual: Amilli təhlil : (Çeki: 1)

- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☒ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir

- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
 - ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
-

Sual: İqtisadi - riyazi təhlil : (Çəki: 1)

- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
 - ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
 - ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
 - ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
 - ☒ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
-

Sual: Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi: (Çəki: 1)

- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
 - ☐ daxili və xarici
 - ☐ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
 - ☒ cari, perspektiv, operativ
-

Sual: Keçirilmə müddətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin (Çəki: 1)

- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
 - ☐ daxili və xarici
 - ☒ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
 - ☐ cari, perspektiv, operativ
-

Sual: Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri: (Çəki: 1)

- ☒ tam və seçmə;
 - ☐ sahələri və sahələrarası;
 - ☐ kompleks və müqayisəli;
 - ☐ amilli və diaqnostik;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatarası
-

Sual: İstifadəçilərin subyektlərinə görə təhlil bölünür: (Çəki: 1)

- ☐ kompleks və tematik;
 - ☒ daxili və xarici;
 - ☐ tam və seçmə;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası;
 - ☐ qabaqcadan və retrospektiv
-

Sual: Operativ təhlil aparılır: (Çəki: 1)

- ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
 - ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
 - ☐ tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
 - ☐ təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;
 - ☒ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	5
Maksimal faiz	5

Sual: Operativ iqtisadi təhlil aşağıdakı məlumatlar əsasında aparılır : (Çəki: 1)

- ☐ maliyyə hesabatı
- ☐ vergi hesabatı
- ☐ statistik hesabat
- ☐ mühasibat və statistik hesabatların
- ☒ idarəetmə hesabatının

Sual: Operativ təhlilin fərqləndirici xüsusiyyəti aşağıdakıdır : (Çəki: 1)

- ☒ natural göstəricilərin tədqiqi
- ☐ dəyər göstəricilərinin tədqiqi
- ☐ şərti göstəricilərin tədqiqi
- ☐ həcm göstəricilərinin tədqiqi
- ☐ şərti - dəyər göstəricilərinin tədqiqi

Sual: Texniki, təşkilati və müəssisənin idarə olunma səviyyələri aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlil subyektlərinə
- ☐ iqtisadi təhlil üsullarına
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə
- ☐ iqtisadi təhlil ehtiyatlarına

Sual: Perspektiv təhlil rəhbərliyi zəruri informasiya ilə aşağıdakılar üçün təmin edir : (Çəki: 1)

- ☐ operativ idarənin gündəlik məsələlərinin həlli üçün
- ☒ strateji idarənin məsələlərinin həlli üçün
- ☐ taktik idarənin məsələlərinin həlli üçün
- ☐ maliyyə hesabatı göstəricilər sisteminin yaradılması üçün
- ☐ digər biznes subyektləri ilə qarşılıqlı münasibətlərin yaradılması üçün

Sual: Operativ iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ? (Çəki: 1)

- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- ☒ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı növ təhlil zamanı obyektin müxtəlif tərəflərinin hərtərəfli öyrənilməsinə zərurət yoxdur ? (Çəki: 1)

- ☒operativ təhlil zamanı
 - ☐perspektiv təhlil zamanı
 - ☐cari təhlil zamanı
 - ☐təsərrüfat daxili təhlil zamanı
 - ☐maliyyə təhlili zamanı
-

Sual: Cari təhlilin nöqsanları aşağıdakılardan ibarətdir : (Çəki: 1)

- ☒təhlil olunan dövrdə əldə olunan nəticələr gələcək işdə nəzərə alınır və bu dövr üçün nöqsanların, itirilən imkanların yerinə doldurmaq artıq mümkün deyil
 - ☐müəyyən olunmuş norma və tapşırıqlardan kənara çıxmalar qeyri - müntəzəm şəkildə aşkar olunur və şəriklər qarşısında xarici öhdəliklərin yerinə yetirilməsi nöqtəyi - nəzərindən yaranan vəziyyətin qiyməti verilir
 - ☐amillərin tədqiq olunan göstəricilərə təsirini müəyyən etmək üçün iqtisadi - riyazi metodlardan istifadə etmək olmaz
 - ☐aparılmış təhlilin nəticələrinə görə təcili idarəetmə qərarları qəbul edilir, bəzən onlar səhv ola bilər
 - ☐istehsal - təsərrüfat fəaliyyəti göstəricilərinin zaman ölçülmə intervalı bir hesabat ili ilə məhdudlaşır
-

Sual: İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒idarəetmə funksiyaların təsnifləşdirilməsi;
 - ☐təhlilin vəzifələrinin təsnifləşdirilməsi;
 - ☐təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
 - ☐təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;
 - ☐tədqiqatın metod və metodikası
-

Sual: Cari təhlil imkan verir: (Çəki: 1)

- ☒hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
 - ☐biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
 - ☐strateji idarəetmə məsələlərini həll etmək;
 - ☐müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
 - ☐biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
-

Sual: Təşkilatın fəaliyyətinin maliyyə təhlilinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐biznes planlaşdırmanın məlumatları;
 - ☐idarəetmə uçotunun məlumatları;
 - ☒maliyyə əmsalları;
 - ☐mühasibat uçotu məlumatları;
 - ☐operativ uçot məlumatları.
-

Sual: Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nəyi səciyyələndirir? (Çəki: 1)

- ☒hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-səsinə;
 - ☐maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsi;
 - ☐hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika- mikada əsas meylinin müəyyən edilməsi;
 - ☐təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-səsinə;
 - ☐nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
-

Sual: Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
 - ☐hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
 - ☒hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
 - ☐təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-səsinə;
 - ☐maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
-

Sual: Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;

- ☐ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- ☒ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-sini;
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Funksional - dəyər təhlili : (Çəki: 1)

- ☒ xərclərin minimuma endirilməsi məqsədilə onun planlaşdırma, istehsalat və istismar mərhələlərində obyekt funksiyalarını kompleks şəkildə tədqiq edir
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır

Sual: Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri;
- ☒ məhsulun funksiyası;
- ☐ məhsulun material tutumu;
- ☐ məhsulun fond tutumu;
- ☐ məhsulun rentabelliği

Sual: İdarəetmə təhlilinin təşkil edilməsinin xüsusiyyətləri : (Çəki: 1)

- ☐ istehsalat prosesinə təcili müdaxilə etmək məqsədilə hər saat və hər gün aparılır
- ☐ müəssisələrdə yalnız yuxarı orqanlar və ya vergi idarələrin göstərişi üzrə aparılır
- ☐ müəssisələrdə yalnız investorlar və kreditörlər tərəfindən, onların maraqlarına müvafiq olaraq aparılır
- ☒ vaxtaşırı olaraq ildə ən azı bir dəfə, eləcə də müvafiq instansiyalara hesabat təqdim olunduqca aparılır
- ☐ qeyri - müntəzəm əsasda zərurət yarandığı təqdirdə və ilk növbədə istehsalatın azalması müşahidə olunan istiqamətlər üzrə aparılır

Sual: İdarəetmə təhlilinin təmayülü : (Çəki: 1)

- ☒ xərclərin azalması və gəlirin artırılması ehtiyatlarını müəyyən etmək, idarə qərarlarını onların istehsalata səfərbər olunması üzrə əsaslandırmaq
- ☐ müəssisə əmlakının tərkibi və strukturuna, kapitalın istifadə olunma intensivliyi, ödəmə qabiliyyətinə əsaslı qiymət vermək
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən etmək
- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar etmək

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	2
Maksimal faiz	2

Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Funksional - dəyər təhlilin xüsusiyyətləri : (Çəki: 1)

- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ☒ istehsalat xərclərini azaltmağa, məhsulun keyfiyyətini və rəqabət qabiliyyətini yaxşılaşdırmağa imkan verir
- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir

Sual: Məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması aşağıdakının məqsədidir : (Çəki: 1)

- ☐ kompleks iqtisadi təhlilin
- ☐ sistemli iqtisadi təhlilin
- ☒ funksional - dəyər təhlilin
- ☐ maliyyə təhlilin
- ☐ marjinal təhlilin

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hazırlıq, informasiya, analitik, yaradıcı, tədqiqat, zəmanət, tətbiq etmə mərhələləri - bu aşağıdakıların keçirilmə mərhələləridir : (Çəki: 1)

- ☐ kompleks iqtisadi təhlilin
- ☐ sistemli iqtisadi təhlilin
- ☒ funksional - dəyər təhlilin
- ☐ maliyyə təhlilin
- ☐ marjinal təhlilin

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Təhlil üçün əsas informasiya mənbəyi (Çəki: 1)

- ☐ statistik uçot
- ☐ vergi uçotu
- ☒ mühasibat uçotu
- ☐ operativ uçotu

☐ idarə uçotu

Sual: Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır: (Çəki: 1)

- ☐ operativ uçot və təqvim-operativ məlumatlar
 - ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar
 - ☐ biznes-planların və operativ uçotun məlumatları
 - ☐ statistik və operativ məlumatlar
 - ☒ mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar
-

Sual: İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında hansı tələblər qoyulur? (Çəki: 1)

- ☒ münasiblik, gerçəklik, müqayisəlilik, rəşionallıq
 - ☐ münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, rəşionallıq
 - ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə
 - ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
 - ☐ gerçəklik, səffəflıq, təşirillik, operativlik
-

Sual: İqtisadi təhlilin informasiya mənbələri hansı qruplara bölünər? (Çəki: 1)

- ☐ plan, plandan kənar və uçot məlumatları
 - ☒ rəşmi sənədlər, plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr
 - ☐ rəşmi mənbələr, operativ və cari məlumatlar
 - ☐ normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar
 - ☐ uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası
-

Sual: Maliyyə təhlilinin informasiya bazaları : (Çəki: 1)

- ☐ normativ aktlar və hökumətin qətnamələri
 - ☐ statistik uçot və hesabatın məlumatları
 - ☒ mühasibat (maliyyə) hesabatı
 - ☐ ilkin mühasibat və operativ uçotunun, nümunəlik müayinələrin məlumatları
 - ☐ vergi uçotu və hesabatının məlumatları
-

Sual: İnformasiyanın həqiqiliyi aşağıdakılar ilə xarakterizə olunur : (Çəki: 1)

- ☐ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması ilə
 - ☐ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması ilə
 - ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
 - ☒ doğruluq, normativ aktlar və təşərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik ilə
 - ☐ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılığı ilə
-

Sual: İqtisadi informasiyanın səmərəliliyi aşağıdakıları tələb edir : (Çəki: 1)

- ☒ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması
 - ☐ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması
 - ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
 - ☐ doğruluq, normativ aktlar və təşərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik
 - ☐ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılıq
-

Sual: İnformasiyanın operativliyi aşağıdakılar ilə təmin olunur : (Çəki: 1)

- ☐ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması ilə
 - ☒ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması ilə
 - ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
 - ☐ doğruluq, normativ aktlar və təşərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik ilə
 - ☐ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılığı ilə
-

Sual: Təhlilin rəsmi sənədləri və normativ - plan informasiya mənbələrinə aşağıdakılar aiddir : (Çəki: 1)

- ☒ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
 - ☐ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
 - ☐ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
 - ☐ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
 - ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
-

Sual: Təhlilin uçot informasiya mənbələrinə aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
 - ☒ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
 - ☐ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
 - ☐ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
 - ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
-

Sual: Təhlilin uçotdan kənar informasiya mənbələrinə aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
 - ☐ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
 - ☒ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
 - ☐ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
 - ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
-

Sual: Təhlildə istifadə olunan iş yekun informasiyasına aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
 - ☐ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
 - ☐ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
 - ☒ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
 - ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
-

Sual: Daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
 - ☐ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
 - ☐ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
 - ☒ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
 - ☐ digər informasiya mənbələrinə
-

Sual: Dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
 - ☒ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
 - ☐ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
 - ☐ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
 - ☐ digər informasiya mənbələrinə
-

Sual: Maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- ☐ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ☒ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
- ☐ digər informasiya mənbələrinə

Sual: Hesablama analitik informasiya; amilli və nəticəvi göstəricilərin hesabları və qiyməti; reyting qiymətləri aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- ☐ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
- ☐ digər informasiya mənbələrinə

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə təhlilinin informasiya bazaları : (Çəki: 1)

- ☐ normativ aktlar və hökumətin qətnamələri
- ☐ statistik uçot və hesabatın məlumatları
- ☐ vergi uçotu və hesabatının məlumatları
- ☒ ilkin mühasibat və operativ uçotunun məlumatları
- ☐ mühasibat (maliyyə) hesabatı

Sual: Uçot və hesabat informasiyasının münasibliyi (relevantlığı) aşağıdakıları ifadə edir : (Çəki: 1)

- ☐ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması
- ☐ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması
- ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- ☐ doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik
- ☒ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılıq

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə təhlilinin keçirilməsi nəticəsində əldə olunmuş informasiyanın istehlakçıları aşağıdakılardır : (Çəki: 1)

- ☐ müəssisə menecerləri
- ☐ direktorlar şurası, tədarükçülər
- ☒ səhmdarlar, investorlar, banklar
- ☐ sex rəisləri və alıcılar
- ☐ briqadirlər, fəhlələr

Sual: İdarə təhlilinin keçirilməsi nəticəsində əldə olunmuş informasiyanın istehlakçıları aşağıdakılardır : (Çəki: 1)

- ☒ müəssisə menecerləri, direktorlar şurası
- ☐ banklar və kredit təşkilatları
- ☐ səhmdarlar və investorlar
- ☐ tədarükçülər və alıcılar
- ☐ vergi idarələri, statistika orqanları və s.

Sual: Marketing informasiyasının xarici (kəşfiyyat) sistemi (Çəki: 1)

- ☒ bazarın vəziyyətinə müntəzəm surətdə müşahidə etməyə imkan yaradır (alıcıları nə maraqlandırır, onlar nə alırlar, rəqiblər nə satırlar)
- ☐ iqtisadi - riyazi metod və modellərə, iqtisadi təhlilin digər üsul və qaydalarına əsaslanır
- ☐ marketingin konkret problemlərinin öyrənilməsi ilə bilavasitə bağlıdır
- ☐ bu - əmtəə istehsalı və tədavülünün həcmi, strukturu və sürətini xarakterizə edən firma daxili informasiya axınları haqqında informasiyadır
- ☐ bu - sənaye və ticarət müəssisələrinin xərcləri, itgilər, mədaxil, xalis gəlir, gəlirlilik haqqında informasiyadır

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müəssisədə təhlilin təşkil olunmasının vacib prinsipi : (Çəki: 1)

- ☒ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- ☐ müəssisə mütəxəssislərinin iş zamanının effektiv şəkildə istifadə olunması
- ☐ xüsusi işlənilib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- ☐ müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur

Sual: Analitik işin unifikasiyası aşağıdakıları ifadə edir : (Çəki: 1)

- ☐ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- ☐ müəssisə mütəxəssislərinin iş zamanının effektiv şəkildə istifadə olunması
- ☒ xüsusi işlənilib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- ☐ müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur

Sual: Təhlilin proses kimi təşkili aşağıdakıları tələb edir (Çəki: 1)

- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- ☐ xüsusi işlənilib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- ☐ müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- ☒ zaman və məkanda iqtisadi təhlil və analitik proses texnologiyalarının təşkili
- ☐ iqtisadi təhlil metodika və texnikasının məqsədyönlü nizamlandırılması və təkmilləşdirilməsi

Sual: Təhlilin sistem kimi təşkili aşağıdakıları tələb edir : (Çəki: 1)

- ☐ müəssisədə işlənilib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
 - ☒ iqtisadi təhlil metodika və texnikasının məqsədyönlü nizamlandırılması və təkmilləşdirilməsi
 - ☐ zaman və məkanda iqtisadi təhlil və analitik proses texnologiyalarının təşkili
 - ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
 - ☐ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
-

Sual: Müəssisənin təsərrüfat fəaliyyəti (Çəki: 1)

- ☒ aparatın tərkibi və idarə etmənin texniki səviyyəsi ilə
 - ☐ konkret müəssisənin təşkilatı səviyyəsi ilə
 - ☐ müəssisənin fəaliyyət miqyası və onun profili ilə
 - ☐ konkret müəssisənin sahə mənsubiyyəti ilə
 - ☐ konkret müəssisənin mülkiyyət forması ilə
-

Sual: Mühasibat uçotu və hesabatı şöbəsi aşağıdakıları təhlil edir : (Çəki: 1)

- ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrini təşkil edir və ümumiləşdirir
 - ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
 - ☐ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
 - ☒ istehsalat üzrə xərclər smetasının və gəlir planının yerinə yetirilməsi, məhsulun maya dəyəri, maliyyə nəticələri və maliyyə vəziyyəti, müəssisənin ödəmə qabiliyyəti
 - ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
-

Sual: Müəssisədə təminat şöbəsi : (Çəki: 1)

- ☒ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
 - ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
 - ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
 - ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
 - ☐ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
-

Sual: Müəssisədə satış şöbəsi : (Çəki: 1)

- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
 - ☐ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
 - ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
 - ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
 - ☒ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
-

Sual: Müəssisədə texniki nəzartə şöbəsi : (Çəki: 1)

- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
- ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
- ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir

- ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
- ☒ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir

Sual: İqtisadi təhlilin təsir qüvvəsi və effektivliyinin asılı olduğu şərt aşağıdakıdır : (Çəki: 1)

- ☐ müəssisənin analitik işin tematik planının olması
- ☐ müəssisənin analitik işin kompleks planının olması
- ☒ təsərrüfat fəaliyyəti təhlilinin keçirilməsinin planlı xarakteri
- ☐ təsərrüfat fəaliyyəti təhlil planlarının yerinə yetirilməsinə nəzarət
- ☐ təhlilin metodik təminatı, onun nəticələrinin təşkili və ümumiləşdirilməsi

Sual: Amillərin təsirinin xaric edilməsi və onların təsirinin dəyişdirilməsi aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☒ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

Sual: İstifadə olunmuş imkanlar və ehtiyatların aşkar edilməsi aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☒ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

Sual: Təhlilin nəticələrinə görə irəli sürülmüş təkliflərin istehsalata tətbiq edilməsinə nəzarət aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☒ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

Sual: Biznes - planın yerinə yetirilmə xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☒ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Plan - iqtisadi şöbə və ya iqtisadi təhlil şöbəsi aşağıdakıları həyata keçirir: (Çəki: 1)

- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət

- ☐ xammal və hazır məhsulun keyfiyyətinin, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasının təhlili
- ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsinin tədqiqi
- ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi
- ☒ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrini təşkil edir və ümumiləşdirir

Sual: İstehsalat vəsaitlərin istifadə olunma dərəcəsinin xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☒ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

Sual: Qarşılıqlı təsir edən amillərin qruplaşdırılması, onların arasında əlaqələrin açılması aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☒ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

Sual: İnformasiyanın həqiqiliyinin yoxlanılması və analitik işlənmə aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ müəssisədə analitik işin planlaşdırılması
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ümumilikdə müəssisənin və ya onun bölmələrinin fəaliyyətinin analitik tədqiqat nəticələri aşağıdakı şəkildə rəsmiləşdirilməlidir : (Çəki: 1)

- ☒ arayışlar, rəylər
- ☐ mühasibat hesabatı
- ☐ xərclər smetası
- ☐ biznes - plan
- ☐ norma və normativlər

Sual: Təhlilin subyekt və obyektlərinin ayrılması, ayrı - ayrı icraçılar arasında öhdəliklərin paylaşdırılması aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ müəssisədə analitik işin planlaşdırılması
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

Sual: Plan və əvvəlki dövrlər ilə müqayisə üzrə göstəricilərin dəyişiklik xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir : (Çəki: 1)

- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☒ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Natural göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ ədəd;
- ☐ manat ifadəsində göstəricilər;
- ☐ mənfəətin həcmi;
- ☒ poqon-metrlə ifadə olunmuş göstəricilər;
- ☐ aktivlərin dəyəri

Sual: Mütləq göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ material tutumu;
- ☐ fondverimi;
- ☐ fondtutumu;
- ☐ rentabellik;
- ☒ işçilərin sayı

Sual: Nisbi göstəricilərə aiddir: (Çəki: 1)

- ☒ məhsulun fondverimi
- ☐ heyətin sayı;
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ məhsulun həcmi;
- ☐ dövriyyə aktivlərinin həcmi

Sual: Keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ məhsulun fondverimi
- ☐ heyətin sayı;
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ məhsulun həcmi;
- ☐ dövriyyə aktivlərinin həcmi

Sual: İqtisadi göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ miqdar;
- ☐ manatla ifadə olunmuş göstəricilər;
- ☒ mənfəətin həcmi;
- ☐ sexin sahəsi;
- ☐ dəzgahların gücü

Sual: Statistik göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı;
 - ☐ manatda ifadə olunmuş göstəricilər;
 - ☐ mal dövriyyəsinin strukturu;
 - ☒ maldövriyyəsinin indeksi;
 - ☐ mənfəətin həcmi
-

Sual: Kəmiyyət göstəriciləri hansıdır? (Çəki: 1)

- ☐ materialverimi;
 - ☐ fondverimi;
 - ☒ dövriyyə vəsaitlərinin həcmi
 - ☐ cari ödəmə qabiliyyəti
 - ☐ fondtutumu
-

Sual: Təsərrüfat proseslərinin tədqiqində roluna görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ əsas və əsas olmayan
 - ☐ keyfiyyət və kəmiyyət
 - ☒ nəticəvi və amilli
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ normativ və faktik olaraq yaranmış
-

Sual: Analitikliyinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ normativ və faktik olaraq yaranmış
 - ☐ keyfiyyət və kəmiyyət
 - ☐ nəticəvi və amilli
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☒ mütləq və nisbi
-

Sual: Təsərrüfat proseslərinin tədqiq olunma zamanına görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ normativ və faktik olaraq yaranmış
 - ☐ keyfiyyət və kəmiyyət
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ nəticəvi və amilli
 - ☒ retrospektiv, cari və proqnoz
-

Sual: Fəaliyyət qiymətində əhəmiyyət dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ normativ və faktik olaraq yaranmış
 - ☐ nəticəvi və amilli
 - ☒ əsas və əsas olmayan
 - ☐ keyfiyyət və kəmiyyət
-

Sual: Təsərrüfat proseslərinə təsirin xarakterinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ nəticəvi və amilli
 - ☒ xarici və daxili
 - ☐ normativ və faktik olaraq yaranmış
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ keyfiyyət və kəmiyyət
-

Sual: Nəticəvi göstəricinin hərəkətəni müəyyən edən və onun kəmiyyətənin dəyişdirilməsi səbəbləri qismində çıxış edən göstəricilər aşağıdakı kimi adlanırlar : (Çəki: 1)

- ☒ amil

- ☐ nəticəvi
 - ☐ korrelyasion
 - ☐ determinləşdirilmiş
 - ☐ multiplikativ
-

Sual: Əməkdən istifadənin kəmiyyətini xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☒ əmək məhsuldarlığı;
 - ☐ iş yerlərinin heyətlə təmin olunması;
 - ☐ işçilərin orta illik siyahı sayı;
 - ☐ iş vaxtından istifadə;
 - ☐ iş vaxtı itkisi
-

Sual: Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur: (Çəki: 1)

- ☒ bir işçi tərəfindən məhsul istehsalı;
 - ☐ normativ-xalis məhsul;
 - ☐ satışdan pul gəliri;
 - ☐ əmək tutumu;
 - ☐ fəhlələrin sayı
-

Sual: Dövriyyə vəsaitlərin tərkibini təşkil edir: (Çəki: 1)

- ☐ iş maşınları və avadanlıqlar;
 - ☒ xammal, əsas material, yarımfabrikatlar;
 - ☐ debitor borcları;
 - ☐ xüsusi kapital;
 - ☐ borc kapitalı
-

Sual: Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır? (Çəki: 1)

- ☐ təşkilatın rəqabət mövqeyinin təhlili;
 - ☐ məhsul buraxılışının zərərsizlik nöqtəsinin təhlili;
 - ☐ məhsulun strukturunun dəyişməsinin təhlili;
 - ☒ məhsul buraxılışının həcmnin artırılması ehtiyatlarının qiymətləndirilməsi;
 - ☐ məhsulun rəqabət qabiliyyətinin qiymətləndirilməsi və təhlili
-

Sual: İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər hansılardır? (Çəki: 1)

- ☒ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri
 - ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi
 - ☐ materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaq tutumu
 - ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadənin
 - ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
-

Sual: Fondtutumu necə hesablanır ? (Çəki: 1)

- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi
 - ☐ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi
 - ☒ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərində nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi
-

Sual: Məhsulun fondverimi necə hesablanır ? (Çəki: 1)

- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi
 - ☒ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərində nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi
-

Sual: İstehsal funksiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ nəticə və istehlak olunan resurslar arasında asılılıq;
- ☐ əmək məhsuldarlığının aşağı düşməsi;
- ☐ əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;
- ☐ istehsal proseslərinin intensivləşdirilməsi;
- ☐ əmək məhsuldarlığının yüksəldilməsi

Sual: Material resurslarından səmərəli istifadəni xarakterizə edən kəmiyyət göstəricisinə aiddir: (Çəki: 1)

- ☐ material tutumu;
- ☐ material verimi;
- ☒ materialın kütləsi;
- ☐ enerji tutumu;
- ☐ yanacaq tutumu

Sual: Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ material tutumu;
- ☐ materialların dəyəri;
- ☐ materialın kütləsi;
- ☐ məhsulun həcmi;
- ☐ işçilərin sayı

Sual: Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ yaralıq əmsali; əsas fondların rentabelliği
- ☒ daxil olma, təzələnmə, silinmə;
- ☐ köhnəlmə əmsali;
- ☐ fond verimi;
- ☐ fond tutumu

Sual: Əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur: (Çəki: 1)

- ☐ üfüqi təhlil;
- ☐ determinləşdirilmiş təhlil;
- ☐ stoxastik təhlil;
- ☒ trend təhlil;
- ☐ şaquli təhlil

Sual: Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur? (Çəki: 1)

- ☐ pul axınlarının təhlili;
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☐ əmtəə material dəyərlərinin təhlili

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hadisələr cəminin əhatə olunma dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☒ ümumi və spesifik
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ qətedici və faktor
 - ☐ əsas və əsas olmayan
 - ☐ normativ və faktik olaraq yaranmış
-

Sual: Təsərrüfat proseslərinin məzmunu və dərinliyinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ nəticəvi və amilli
 - ☒ keyfiyyət və kəmiyyət
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ normativ və faktik olaraq yaranmış
 - ☐ əsas və əsas olmayan
-

Sual: Sintez dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ normativ və faktik olaraq yaranmış
 - ☐ nəticəvi və amilli
 - ☐ keyfiyyət və kəmiyyət
 - ☒ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ əsas və əsas olmayan
-

Sual: Hesabatda əks olunma səviyyəsi və vaxtına görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür : (Çəki: 1)

- ☐ nəticəvi və amilli
 - ☐ keyfiyyət və kəmiyyət
 - ☐ ümumiləşdirici, xüsusi və köməkçi
 - ☐ əsas və əsas olmayan
 - ☒ normativ və faktik olaraq yaranmış
-

Sual: Gözdən keçirilmə, yol verilən multikollinearlıq, təsvir adekvatlığı, qeyri - formallıq prinsipləri - aşağıdakıların prinsipləridir : (Çəki: 1)

- ☐ həm makro-, həm də mikrosəviyyələrdə iqtisadi təhlilin
 - ☐ təsərrüfat fəaliyyəti təhlili təşkilininin
 - ☐ iqtisadi təhlilin informasiya təminatının
 - ☒ iqtisadi təhlil göstəricilər sisteminin qurulmasının
 - ☐ fəaliyyət göstəricilərinə təsir edən faktorların hərəkətlərinin
-

Sual: Göstəricilər sisteminin gözdən keçirilmə prinsipi aşağıdakıları tələb edir : (Çəki: 1)

- ☐ sistemdə müxtəlif integrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
 - ☒ bu müəssisə üçün ən münasib olan bəzi göstəricilər naborunun mövcudluğunu
 - ☐ göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
 - ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
 - ☐ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
-

Sual: Göstəricilər sisteminin qeyri - formal xarakteri aşağıdakıları ifadə edir : (Çəki: 1)

- ☐ uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
 - ☐ sistemdə müxtəlif integrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
 - ☐ göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
 - ☒ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
 - ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
-

Sual: Vergiyə cəlb olunan mənfəətin məbləği 200 min. manatdır. Mənfəət vergisi hesablanarkən güzəştli məbləğ 18 min. man. təşkil etdi. Vergitutulan mənfəətin məbləğini hesablayın. (Çəki: 1)

- ☒ 182 min.man.
 - ☐ 218 min.man.
 - ☐ 36 min.man.
 - ☐ 11 min. man.
 - ☐ 90 min. man.
-

Sual: Dövriyyə vəsaitlərinə tələbatı hesablamaq üçün aşağıdakı üsullardan istifadə olunur: (Çəki: 1)

- ☒ balans;
 - ☐ əmsal;
 - ☐ birbaşa hesablama;
 - ☐ zəncirvari yerdəyişmə;
 - ☐ indeks
-

Sual: Əməyin fondla silahlanması necə hesablanır? (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
 - ☐ əsas fondların orta illik dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
 - ☒ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
-

Sual: Məhsul satışından mənfəət necə hesablanır: (Çəki: 1)

- ☒ ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
 - ☐ pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;;
 - ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
 - ☐ balans(ƏDV və aksizi çıxılmaqla) və xalis mənfəət arasında fərq kimi;
 - ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi
-

Sual: Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir? (Çəki: 1)

- ☐ təzələnmə əmsalı; kompensasiya əmsalı
 - ☐ dövriyyədən çıxma əmsalı;
 - ☒ yararlıq əmsalı, köhnəlmə əmsalı;
 - ☐ əvəzolma əmsalı;
 - ☐ fondverimi və fondtutumu əmsalları
-

Sual: Əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır? (Çəki: 1)

- ☐ silinmə əmsalı;
 - ☒ əsas vəsaitlərin fondverimi və fondtutumu;
 - ☐ əsas vəsaitlərin yüklənməsi əmsalı;
 - ☐ daxil olma əmsalı;
 - ☐ əsas vəsaitlərin orta illik dəyəri
-

Sual: Dövriyyə vəsaitləri ilə təmin olunmanın təhlilinin vəzifələri hansıdır? (Çəki: 1)

- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
 - ☐ debitor borclarının tərkibinin təhlili;
 - ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;
 - ☒ istehsal ehtiyatlarının tələbatı uyğun olmasının qiymətləndirilməsi;
 - ☐ dövriyyə vəsaitlərinin dövriyyə əmsalının hesablanması
-

Sual: Məhsulun maya dəyərinin təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir: (Çəki: 1)

- ☐ maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;

- ☐ maya dəyəri qiyməti formalaşdıran amildir;
- ☒ maya dəyəri mənfəəti formalaşdıran əsas amildir;
- ☐ maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.
- ☐ maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən amildir.

Sual: Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumiləşdirilmiş göstəriciləri: (Çəki: 1)

- ☒ mənfəət;
- ☐ maya dəyəri;
- ☐ rentabellik;
- ☐ məhsulun həcmi
- ☐ satışdan kənar mənfəət

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Göstəricilər sisteminin ağacşəkilli quruluş strukturu prinsipi aşağıdakıları tələb edir : (Çəki: 1)

- ☒ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- ☐ uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- ☐ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- ☐ göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir

Sual: Göstəricilər sisteminin yol verilən multikollinearlıq prinsipi aşağıdakıları tələb edir : (Çəki: 1)

- ☐ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- ☐ uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- ☒ göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- ☐ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır

Sual: İstehsalın intensivləşdirilməsi zamanı: (Çəki: 1)

- ☐ nəticələrin dəyişməz qalması şəraitində istehlak resursları artır;
- ☐ nəticələrin dəyişməz qalması şəraitində istehlak olunan resurslar azalır;
- ☐ nəticənin yaxşılaşması şəraitində istehlak olunan resurslar azalır;
- ☒ resursların istehlak tempi nəticənin tempindən aşağıdır;
- ☐ resursların istehlakı tempi nəticə tempindən yüksəkdir.

Sual: Fondvermi hansı halda artır: (Çəki: 1)

- ☐ hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
- ☐ hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;
- ☒ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda;
- ☐ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;

☐ məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir

Sual: Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ avadanlığın hasilatı;
 - ☒ avadanlıqların işinin növbəlik əmsalı;
 - ☐ yüklənmə əmsalı
 - ☐ məhsulun fond tutumu;
 - ☐ məhsulun fondverimi
-

Sual: Avadanlıqların intensiv yüklənməsi amilləri hansıdır? (Çəki: 1)

- ☒ avadanlıq vahidinin məhsuldarlığı;
 - ☐ avadanlıqların əvəz olunması;
 - ☐ əsas vəsaitlərin tərkibi və miqdarı;
 - ☐ əsas vəsaitlərin aktiv hissəsinin xüsusi çəkisi;
 - ☐ avadanlıqların dəyəri
-

Sual: Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir? (Çəki: 1)

- ☒ dövriyyə vəsaitlərinin dövrəni əmsalı;
 - ☐ dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;
 - ☐ mənfəət;
 - ☐ ehtiyatların həcmi;
 - ☐ dövriyyə vəsaitlərinin ortaillik dəyəri
-

Sual: Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərində aid edilən müstəqim xərclərə aiddir: (Çəki: 1)

- ☒ material məsrəfləri;
 - ☐ sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
 - ☐ material dəyərlərinin korlanmasından itki;
 - ☐ amortizasiya ayırmaları;
 - ☐ icarə haqqı
-

Sual: Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır? (Çəki: 1)

- ☐ iqtisadi elementlərin eynicinsli olması;
 - ☒ istehsalın həcmində dəyişmədən asılılığı;
 - ☐ dövrə olaraq yaranması;
 - ☐ xərclərin baş vermə yeri və vaxtı;
 - ☐ məhsulun əmək tutumu
-

Sual: Xalis cari aktiv necə hesablanır? (Çəki: 1)

- ☒ dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
 - ☐ likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
 - ☐ dövriyyə aktivlərinin real vəziyyətinə görə korrektə edilmiş xüsusi kapital;
 - ☐ dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;
 - ☐ xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi
-

Sual: Əsas vəsaitlərdən istifadə üzrə ehtiyatların axtarılması istiqamətlənmişdir: (Çəki: 1)

- ☐ ekstensiv amillərin payının müəyyən edilməsinə;
 - ☐ intensiv amillərin payının müəyyən edilməsinə;
 - ☒ fondveriminin dəyişməsi dinamikasının müəyyən edilməsinə;
 - ☐ əsas fondların dəyərinin dəyişməsinin müəyyən edilməsinə;
 - ☐ köhnəlmə əmsalının dəyişməsinin müəyyən edilməsinə;
-

BÖLMƏ: 1001

Ad

1001

Suallardan

8

Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsal həcmnin optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar necə adlandırılır? (Çəki: 1)

- ☐ amillər
- ☒ ehtiyatlar
- ☐ müəssisə fəalitetində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”
- ☐ səmərəliliyin göstəriciləri
- ☐ təsərrüfat fəaliyyətinin nəticələri

Sual: Müəssisə nöqteyi - nəzərindən aşağıdakı ehtiyatlar ayırd edilir : (Çəki: 1)

- ☒ xarici və istehsaldaxili
- ☐ istehsalatda yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ cari və perspektiv
- ☐ istehsal prosesinin mərhələlərinə görə
- ☐ açıq və gizli

Sual: İstehsal prosesinin mərhələlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☒ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☐ istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- ☐ xarici və daxili
- ☐ istehsalatda yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ cari və perspektiv

Sual: Məmulatların yaradılma və istismar mərhələlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☒ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☐ xarici və daxili
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☐ cari və perspektiv

Sual: İstifadə müddəti əlamətlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☒ cari və perspektiv
- ☐ istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- ☐ xarici və daxili
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan

Sual: Aşkar olunma üsullarına görə aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☐ istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- ☒ açıq və gizli
- ☐ xarici və daxili
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan

Sual: İstehsalat mərhələsində aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☐ xarici və daxili
- ☐ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☒ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ perspektiv və perspektivsiz

Sual: Mebel sexi stul buraxır. Dəyişən xərclər bir məhsul ədədinə 15 manat, daimi xərclər - ildə 6000 manat təşkil edir. Satış qiyməti - bir ədəd görə 27 manat. Satışın kritik nöqtəsini hesablayın (Çəki: 1)

- ☐ 650 stul
- ☐ 800 stul
- ☐ 750 stul
- ☒ 500 stul
- ☐ 700 stul

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mənbələrinə görə aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☐ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☐ xarici və daxili
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☒ xarici və daxili

Sual: İstehsalatdan əvvəl mərhələdə aşağıdakı ehtiyatları ayırd edirlər: (Çəki: 1)

- ☐ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☐ xarici və daxili
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☒ istehsalatın konstruktor və texnoloji hazırlığında
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan

Sual: Şirkət gələn ildə televizorların satışından 40 000 manat gəlir əldə etmək istəyir. Dəyişən xərclər bir televizor üçün 200 manat, daimi xərclər - ildə 80000 manat təşkil edir. Bir televizorun satış qiyməti - 360 manatdır. Verilmiş gəlir həcmi əldə etmək üçün istehsalat həcmi nə cür olmalıdır ? (Çəki: 1)

- ☐ 650 televizor
- ☐ 800 televizor
- ☐ 500 televizor
- ☒ 750 televizor
- ☐ 700 televizor

Sual: Kritik nöqtənin tapılmasının əsas tənliyi - aşağıdakıdır : (Çəki: 1)

- ☐ $SM = DX + FX + G$
- ☐ $MP = SM - DX$
- ☒ $SM = DX + FX$
- ☐ $MP = FX + G$
- ☐ $MP = FX - G$ burada SM - məhsulun satışından əldə olunan mədaxil, DX - dəyişən xərclər, FX - daimi xərclər, G - gəlir

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	

Sual: Müəssisənin toplanmış istehsal potensialına əsaslanaraq, vəsaitlərin əldə olunmuş istifadə səviyyəsi və mümkün səviyyə arasındakı uyğunsuzluq aşağıdakı deməkdir : (Çəki: 1)

- ☐ faktor
- ☐ ehtiyat
- ☒ rezerv
- ☐ güc
- ☐ kənara çıxma

Sual: Ümumi hesablama zamanı ehtiyatların təsnifatının müəyyən prinsiplərinə nə üçün dəqiq riayət etmək lazımdır ? (Çəki: 1)

- ☐ təsir edən amilləri düzgün təsnif etmək üçün
- ☐ bütün faktorların təsirini dəqiq müəyyən etmək üçün
- ☒ təkrarlama və ikiqat hesabı istisna etmək üçün
- ☐ əlavə və mövcud olmayan faktorların təsirini aradan qaldırmaq üçün
- ☐ istehsal prosesinin mərhələlərinə görə ehtiyatları hesablamaq üçün

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin son nəticələrinin kompleks iqtisadi təhlili nəticələrinin ümumiləşdirilmiş forması ola bilər: (Çəki: 1)

- ☐ müəssisədə auditor yoxlamalarının nəticəsi;
- ☐ müəssisənin illik maliyyə (mühasibat) hesabatlarına mühasib-analitik tərəfindən verilmiş izahlı arayış;
- ☒ istehsal fəaliyyətinin nəticələrinin optimallaşdırılması üçün təsərrüfatdaxili ehtiyatlarının yekunu;
- ☐ müəssisənin aylıq, rüblük və illik hesabatları;
- ☐ müəssisənin hesabat ilinin nəticələri haqqında rəsmi statistik məlumatlar;

Sual: Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir: (Çəki: 1)

- ☐ plan və mühasibat hesabatı məlumatları;
- ☐ statistik informasiyalar;
- ☐ operativ hesabat;
- ☐ normativ aktlar və təlimatlar;
- ☒ təsərrüfatdaxili təhlilin məqsədlərinə çatmaq üçün zəruri olan bütün informasiya

Sual: Kompleks təhlilin birinci mərhələsində : (Çəki: 1)

- ☒ tədqiqat obyektinin məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur

Sual: Kompleks təhlilin ikinci mərhələsində : (Çəki: 1)

- ☐ tədqiqat obyektinin məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- ☒ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir

- ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
 - ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
 - ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
-

Sual: Kompleks təhlilin keçirilməsinin üçüncü mərhələsində : (Çəki: 1)

- ☐ tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
 - ☐ tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
 - ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
 - ☒ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
 - ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
-

Sual: Məhsul həcmi və avans verilmiş əsas istehsalat fondlarının kəmiyyət nisbəti aşağıdakıları xarakterizə edir : (Çəki: 1)

- ☒ əsas istehsalat fondların fond verməsini
 - ☐ əsas istehsalat fondların fond həcmi
 - ☐ istehsalat xərclərinin gəlirliyini
 - ☐ istehsal edilmiş məhsulun əmək həcmi
 - ☐ əsas vəsaitinin dövriyyəsi
-

Sual: Kompleks təhlilin keçirilməsinin dördüncü mərhələsində : (Çəki: 1)

- ☐ tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
 - ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
 - ☒ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
 - ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
 - ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
-

Sual: Kompleks təhlilin keçirilməsinin beşinci mərhələsində : (Çəki: 1)

- ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
 - ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
 - ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
 - ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
 - ☒ sistemin iqtisadi - riyazi modeli qurulur
-

Sual: Kompleks təhlilin keçirilməsinin altıncı mərhələsində : (Çəki: 1)

- ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
 - ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
 - ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
 - ☐ tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
 - ☒ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
-

Sual: İşçilərin əmək səmərəliliyinin dəyişməsinə təsir edən ekstensiv amillərə aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ işçilərin ixtisası, sosial şərtlər, maddi stimullar
 - ☒ bir ildə işlənmiş günlərin sayı, iş gününün orta müddəti
 - ☐ zaman vahidində sərf olunmuş əmək miqdarı, mənəvi və maddi stimullar
 - ☐ istifadə olunan texnika və texnologiyaların proqressivliyi, istehsalatın təşkilatı səviyyəsi
 - ☐ bir ildə işlənmiş günlərin sayı, istehsalat personalının strukturu, istehsalatın təşkilatı səviyyəsi
-

Sual: İşçilərin əmək səmərəliliyinin dəyişilməsinə təsir edən intensiv faktorlara aşağıdakılar aiddir : (Çəki: 1)

- ☐ işçilərin ixtisası, sosial şərtlər, maddi stimullar
- ☐ bir ildə işlənmiş günlərin sayı, iş gününün orta müddəti
- ☐ zaman vahidində sərf olunmuş əmək miqdarı, mənəvi və maddi stimullar
- ☒ istifadə olunan texnika və texnologiyaların proqressivliyi, istehsalatın təşkilati səviyyəsi
- ☐ bir ildə işlənmiş günlərin sayı, istehsalat personalının strukturu, istehsalatın təşkilati səviyyəsi

Sual: Aparılmış idarəetmə təhlilinin nəticələrinə görə əldə edilmiş informasiyanın mümkünlüyü necədir ? (Çəki: 1)

- ☐ bütün istehlakçılar üçün açıqdır
- ☒ kommersiya sirridir
- ☐ açıq hesabat bazası əsasında formalaşır
- ☐ həm menecerlər, həm də kreditorlar üçün eyni dərəcədə açıqdır
- ☐ yalnız investorlar və tədarükçülər üçün açıqdır

Sual: Aparılmış maliyyə təhlilinin nəticələrinə görə əldə edilmiş informasiyanın mümkünlüyü necədir ? (Çəki: 1)

- ☐ təsərrüfat daxili idarə olunma üçün istifadə olunur
- ☐ kommersiya sirridir
- ☒ açıq hesabat bazası əsasında formalaşır
- ☐ şirkət menecerləri üçün açıq deyil
- ☐ yalnız rəhbərlik və səhmdarlar üçün açıqdır

Sual: İnkişafın ekstensivliyi və intensivliyinin kəmiyyət nisbəti aşağıdakı göstəricilərdə ifadə olunur : (Çəki: 1)

- ☒ istehsalat və maliyyə vəsaitlərinin istifadə olunması
- ☐ istehsalat həcmi və buraxılış ritmikliyi
- ☐ məhsulun assortimenti və onun strukturu
- ☐ məhsulun əmək həcmi və gəlirliyi
- ☐ əsas istehsalat fondlarının material verimi və fond verimi

Sual: İstehsalat effektivliyinin mənbələri aşağıdakılardır : (Çəki: 1)

- ☐ əməyin səmərəliliyi və məhsulun əmək həcmi
- ☐ məhsulun material verimi və material həcmi
- ☐ maliyyə vəsaitləri və gəlirlilik
- ☒ müəssisənin istehsalat vəsaitləri
- ☐ əsas istehsalat fondları və fond verimi

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kompleks iqtisadi təhlil xarakterizə olunur: (Çəki: 1)

- ☐ vahid məqsədi ilə;
- ☐ təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- ☒ təhlilin sistemliliyi ilə;
- ☐ hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;
- ☐ xüsusi üsulların tətbiqi ilə

Sual: Kompleks iqtisadi təhlildən istifadə edənlər: (Çəki: 1)

- ☒ müəssisənin rəhbəri;

- ☐ vergi müfəttişi;
 - ☐ kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
 - ☐ jurnalistlər;
 - ☐ malgöndərənlər
-

Sual: Məhsul həcmi və maya dəyəri nisbəti aşağıdakıları xarakterizə edir : (Çəki: 1)

- ☒ 1 manat əmtəə məhsuluna olan xərcləri
 - ☐ istehsal edilmiş məhsulun əmək həcmi
 - ☐ istehsalat xərclərinin gəlirliyini
 - ☐ dövriyyə vəsaitinin dövriyyəsinə
 - ☐ əsas vəsaitin fond verməsini
-

Sual: Müəssisə və onun bölmələrinin fəaliyyətinin nəticələrinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi; (Çəki: 1)

- ☒ müəssisənin istehsal fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiyaların formalaşdırılması;
 - ☐ məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;
 - ☐ əsaslandırılmış məhsul buraxılış istehsalı planlarının işlənilib hazırlanması;
 - ☐ məhsul istehsalı üzrə xərc smetasının işlənilib hazırlanması;
 - ☐ hesabatın tərtib olunması
-

Sual: Məhsul buraxılışı, onun istehsalına məsrəfləri və mənfəətin kompleks təhlilinin daha səmərəli növü hansıdır? (Çəki: 1)

- ☒ cari təhlil;
 - ☐ operativ təhlil;
 - ☐ qabaqcadan təhlil;
 - ☐ proqnoz təhlil;
 - ☐ ekspres-təhlil
-

Sual: Müəssisənin maliyyə fəaliyyətinin nəticələri : (Çəki: 1)

- ☐ iqtisadi təhlilin subyektləridir
 - ☐ iqtisadi təhlilin mövzudur
 - ☒ iqtisadi təhlilin obyektləridir
 - ☐ iqtisadi təhlilin funksiyasıdır
 - ☐ iqtisadi təhlilin vəzifəsidir
-

Sual: Hansı göstəricilər təsərrüfat fəaliyyətinin intensivləşdirilməsi və effektivliyinin son nəticələri (təzahürləri) deyil? (Çəki: 1)

- ☐ təsərrüfat fəaliyyətinin (məhsulun, işin, xidmətin) həcmi
 - ☐ gəlir, gəlirlilik
 - ☐ maliyyə vəziyyəti
 - ☐ müəssisənin ödəmə qabiliyyəti
 - ☒ işçilərin sayı
-

Sual: İstehsalatın texniki - təşkilat səviyyəsinin dinamika hansı göstəricilərdə ifadə olunur? (Çəki: 1)

- ☒ istehsalat və maliyyə vəsaitlərinin istifadə intensivləşdirmə göstəricilərində
 - ☐ dövriyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma göstəricisində
 - ☐ müəssisənin dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirmə göstəricilərində
 - ☐ müəssisə anbarlarında maddi vəsaitlərin əksiltmə göstəricilərində
 - ☐ əsas istehsalat işçilərinin sayının artım göstəricilərində
-

Sual: Müəssisə inkişafının hansı amilinin artımı ekstensivdir? (Çəki: 1)

- ☐ dövriyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma
- ☐ müəssisənin əsas vəsaitlərinin fond verimi
- ☒ maddi - istehsalat ehtiyatlarının qalıqları

- ☐ əmək səmərəliliyi
- ☐ material verimi

Sual: Əmək məhsuldarlığının artım amillərindən biri aşağıdakılardır : (Çəki: 1)

- ☒ istehsalatın və məhsul satışının əmək haqqı həcmi
- ☐ istehsalatın və məhsul satışının əmək həcmi
- ☐ əsas vəsaitlərin fond verimi və məhsulun satış həcmi
- ☐ məhsulun assortiment və keyfiyyətinin dəyişdirilməsi
- ☐ əsas vəsaitlərin amortizasiya həcmi və fond verimi

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsul həcmi göstəriciləri və dövriyyə vəsaitinin kəmiyyət nisbəti aşağıdakıları xarakterizə edir : (Çəki: 1)

- ☐ əsas istehsalat fondların fond verməsini
- ☐ əsas istehsalat fondların fond həcmi
- ☒ dövriyyə vəsaitinin dövriyyəsinə
- ☐ istehsal edilmiş məhsulun əmək həcmi
- ☐ istehsalat xərclərinin gəlirliyini

Sual: Kompleks iqtisadi təhlilin keçirilmə sxemi və ardıcılığı aşağıdakılar ilə müəyyən olunur : (Çəki: 1)

- ☐ daxili amillərin fəaliyyət göstəricilərinə kəmiyyət təsiri ilə
- ☐ xarici amillərin fəaliyyət göstəricilərinə kəmiyyət təsiri ilə
- ☐ [yeni cavab]
- ☐ iqtisadi təhlil prinsipləri ilə
- ☒ müəssisənin təsərrüfat fəaliyyəti göstəricilərinin əsas qruplarının qarşılıqlı əlaqəsi ilə

Sual: Müəssisə məhsulunun çeşid və nomenklaturası aşağıdakılara aiddir : (Çəki: 1)

- ☒ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən daxili amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən xarici amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən ikinci dərəcəli amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən əsas amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən mənfi amillərə

Sual: Amillərin təsnifatı aşağıdakı imkanları verir : (Çəki: 1)

- ☐ müxtəlif amillərin nəticəvi göstəricinin dəyişməsinə təsirini müəyyən etmək
- ☐ amilləri onların göstəricilərə təsir etməsi nöqtəyi - nəzərindən əhəmiyyət dərəcəsinə görə ayırmaq
- ☐ fəaliyyətin amilli və nəticəvi göstəriciləri arasındakı asılılıq formasını təyin etmək
- ☒ təsərrüfat fəaliyyətini modeləşdirmək və ehtiyatların kompleks axtarışını həyata keçirmək
- ☐ biznes - planları və xərclər smetasını elmi surətdə əsaslandırmaq və tərtib etmək

Sual: İstehsalatın idarə olunma prosesində həyata keçirilən analitik işin nəzəri və praktiki ayrılması : (Çəki: 1)

- ☐ idarə etmə funksiyasıdır
- ☐ iqtisadi təhlilin təşkilidir
- ☐ iqtisadi təhlilin lokalizasiyasıdır
- ☐ təhlilin sistemləşdirilməsidir
- ☒ iqtisadi təhlil növüdür

Sual: Hansı göstəricilərin dinamikasına görə istehsalatın idarə olunma effektivliyini xarakterizə etmək olar ? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri, maddi xərclər, satış həcmi
 - ☐ buraxılan məhsulun həcmi və ritmikliyi, onun keyfiyyəti, strukturu və assortimenti
 - ☐ işləyənlərin sayı, onların sraji, təhsili ixtisası, motivasiyası
 - ☐ ödəmə qabiliyyəti, əsas fondların orta illik dəyəri, nizamnamə kapitalının kəmiyyəti
 - ☒ əmək səmərəliliyi, əsas fondların fond verimi, dövriyyə vəsaitinin dövriyyəsi
-

Sual: Müəssisə inkişafının hansı amilinin artımı intensivdir ? (Çəki: 1)

- ☐ dövriyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma
 - ☒ müəssisənin əsas vəsaitlərinin fond verimi
 - ☐ maddi - istehsalat ehtiyatlarının qalıqları
 - ☐ müəssisə menecerlərinin sayı
 - ☐ maşın və avadanlığın sayının artması
-

Sual: Maddi - istehsalat vəsaitlərin istifadə effektivliyini xarakterizə edən göstəricilərdən biri aşağıdakıdır : (Çəki: 1)

- ☐ buraxılan məhsul vahidinə maya dəyərində əməyin ödənilməsinə olan xərclərin payı
 - ☐ ümumi kreditör borc həcmində xammal və material tədarükçülərinə olan borcun payı
 - ☒ məhsul vahidi istehsalının maya dəyərində maddi xərclərin payı
 - ☐ məhsulun istehsalına çəkilən ümumi maddi xərclər məbləğində əlverişli materialların payı
 - ☐ daxil olmuş materialların ümumi həcmində müqaviləyə müvafiq olaraq tədarükçülərdən vaxtında daxil olmuş maddi vəsaitlərin payı
-

Sual: İstehsalat inkişafı amilləri arasında intensiv amillər qrupunu seçin : (Çəki: 1)

- ☐ istifadə olunan istehsalat vəsaitlərinin həcmnin artırılması
 - ☐ maşın və avadanlığın istifadə müddətinin artırılması
 - ☐ iş günü və ya iş növbəsinin müddətinin uzadılması
 - ☒ istifadə olunan vəsaitlərin keyfiyyət xarakteristikalarının yaxşılaşdırılması
 - ☐ müəssisədə bütün günlük işsiz dayanma sayının azaldılması
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Tələbat və təklif konyukturası, vergi mühiti aşağıdakılara aiddir : (Çəki: 1)

- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən ikinci dərəcəli amillərə
 - ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən əsas amillərə
 - ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən daxili amillərə
 - ☒ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən xarici amillərə
 - ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən mənfi amillərə
-

Sual: Maketing təhlili tətbiq edilir: (Çəki: 1)

- ☒ ətraf mühitin öyrənilməsi üçün;
 - ☐ maliyyə vəziyyətini öyrənmək üçün;
 - ☐ müqavilə öhdəliklərinin icrasını öyrənmək üçün;
 - ☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;
 - ☐ istehsal resurslarından istifadə səviyyəsini öyrənmək üçün
-

Sual: Perspektiv təhlildən istifadə olunur? (Çəki: 1)

- ☐ retrospektiv idarəetmə üçün;
 - ☐ situasiyalı idarəetmə üçün;
 - ☒ proqnoz idarəetmə üçün;
 - ☐ taktiki idarəetmə üçün;
 - ☐ operativ idarəetmə üçün
-

Sual: Müqayisəli üfüqi təhlildən istifadə olunur: (Çəki: 1)

- ☒ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
 - ☐ göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
 - ☐ göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
 - ☐ səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
 - ☐ göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
-

Sual: Təsərrüfat fəaliyyətinin təhlili: (Çəki: 1)

- ☐ xüsusi iqtisadi forma və təşkilatlara mövcud olan iqtisad elminə aiddir
 - ☐ konkret-iqtisad elminə aiddir
 - ☒ analitik-informasiya elminə aiddir
 - ☐ iqtisadi-tarixi elminə aiddir
 - ☐ fundamental elminə aiddir
-

Sual: Proqnozlaşdırmanın məqsədi nədir? (Çəki: 1)

- ☒ proqnozlaşdırma metod və modellərin işlənilib hazırlanması;
 - ☐ gələcək problemlərinin müəyyən edilməsi;
 - ☐ hər hansı bir sistemin inkişafı və son vəziyyətinin əks etdirilməsi;
 - ☐ biznes planların elmi səviyyəsinin yüksəldilməsi
 - ☐ normativlərin elmi səviyyəsinin yüksəldilməsi
-

Sual: Tələbatların inkişafının, istehlakçılarda yeni tələbatların formalaşma imkanının təhlili, müəssisənin rəqib mövqeləri və s. aşağıdakıların mahiyyətini təşkil edir : (Çəki: 1)

- ☐ müəssisədə vəziyyətin təhlilin
 - ☐ xarici mühitin təhlilinin
 - ☒ marketing tədqiqatlarının
 - ☐ daxili mühitin təhlilinin
 - ☐ funksional - dəyər təhlilinin
-

Sual: İstehsal - texniki baza vəziyyətinin, maliyyə vəziyyətinin öyrənilməsi aşağıdakıların məqsədidir : (Çəki: 1)

- ☐ marketing təhlilinin
 - ☐ marjinal təhlilin
 - ☐ operativ təhlilin
 - ☒ müəssisədə vəziyyətin təhlilinin
 - ☐ statistik təhlilin
-

Sual: Sahədə, bazarlarda iqtisadi vəziyyət; yeni texnologiya; elmi - texniki rəqabət zamanı dəyişikliklər aşağıdakıların vəzifəsidir: (Çəki: 1)

- ☐ ekoloji təhlilin
 - ☒ xarici mühitin təhlilinin
 - ☐ marketing təhlilinin
 - ☐ marjinal təhlilin
 - ☐ operativ təhlilin
-

BÖLMƏ: 1202

Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun satış həcmnin dəyişilməsinə təsir edən daxili amillərə aşağıdakılar aid deyil : (Çəki: 1)

- ☐ əmək səmərəliliyi və məhsulun əmək həcmi
- ☐ ilin sonuna anbarlarda hazır məhsul qalıqlarının artırılması
- ☐ məhsulunu material verimi və material həcmi
- ☐ tədarük edilən materiallara olan qiymətlərin dəyişilməsi
- ☒ müəssisənin əsas vəsaitlərinin fond verimi

Sual: Məhsulun satışından əldə olunan gəlirə təsir edən xarici amillərə aşağıdakılar aid deyil : (Çəki: 1)

- ☒ hazır məhsula (işə, xidmətə) olan qiymətlərin dəyişilməsi
- ☐ məhsula (işə, xidmətə) olan ödəmə qabiliyyətli tələbatın dəyişilməsi
- ☐ buraxılmış məhsulun (işin, xidmətin) həcmnin dəyişilməsi
- ☐ müəssisəyə tədarük edilən materiallara olan qiymətlərin dəyişilməsi
- ☐ elektrik enerjisinə olan qiymətlərin və su tariflərinin dəyişilməsi

Sual: Mühasibat (maliyyə) hesabatlarının trend təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☐ maliyyə göstəricilərinin strukturunun, yeni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

Sual: Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☐ maliyyə göstəricilərinin strukturunun, yeni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- ☐ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

Sual: Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir: (Çəki: 1)

- ☐ göstəricilərin dəyişməsinin dinamikası;
- ☒ göstəricilərin strukturu və xüsusi çəkili;
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;
- ☐ yaxşı nəticələri;
- ☐ göstəricilər üzrə nsbi kənarlaşmaları

Sual: Müqayisəli trend təhlili öyrənir: (Çəki: 1)

- ☒ göstəricilərin nisbi artım templəri;
- ☐ analitik göstəricilər sistemini;
- ☐ göstəriciyə təsir edən amilləri;
- ☐ göstəricilərin xüsusi çəkisini;
- ☐ göstəricilərin qarşılıqlı əlaqələrini

Sual: Təmayülünə görə strateji təhlil aşağıdakı üç qrupa bölünür : (Çəki: 1)

- ☒ marketinq tədqiqatları, müəssisədə vəziyyətin təhlili, xarici mühitin təhlili
- ☐ operativ, cari, perspektiv və ekspress - təhlil

- ☐ idarə, maliyyə, vəziyyət və statistik təhlillər
- ☐ xarici mühitin təhlili, daxili mühitin təhlili, cari təhlil
- ☐ idarə təhlili, marjinal təhlil və funksional - dəyər təhlili

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Əmək səmərəliliyi, əsas fondların fond verimi, dövriyyə vəsaitlərinin dövriyyə göstəricilərinin dinamikasına görə aşağıdakıları xarakterizə etmək olar : (Çəki: 1)

- ☐ istehsalatın təşkilat səviyyəsinin effektivliyi
- ☒ istehsalatın idarə olunma səviyyəsinin effektivliyi
- ☐ istehsalatda istifadə olunan texnologiyanın proqressivliyi
- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin effektivliyi
- ☐ kapital qoyuluşunun effektivliyi

Sual: Marjinal təhlil hansı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir? (Çəki: 1)

- ☐ sabit, dəyişən və dolayı məsrəflər;
- ☐ mənfəət, zərər və məhsulun rentabelliği;
- ☐ istehsal, məhsulun yüklənməsi və satışı;
- ☐ müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət

Sual: Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir: (Çəki: 1)

- ☐ müqavilə öhdəliklərinin yerinə yetirilməsi;
- ☐ mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
- ☐ istehsal proqramının yerinə yetirilməsi;
- ☐ müəssisənin fəaliyyətinin maliyyə nəticələri;
- ☒ qabaqcadan və retrospektiv qiymətləndirmə

Sual: İnvestisiya layihəsinin səmərəliliyini qiymətləndirmək üçün əsas informasiya mənbəyi hansıdır? (Çəki: 1)

- ☐ analitik uçot məlumatları;
- ☐ statistik uçot məlumatları;
- ☐ operativ uçot məlumatları;
- ☐ maliyyə uçot məlumatları;
- ☒ biznes- planın uçot məlumatları;

Sual: Marketing qərarlarının müdafiə sistemi (Çəki: 1)

- ☒ iqtisadi - riyazi metod və modellərə, iqtisadi təhlilin digər üsul və qaydalarına əsaslanır
- ☐ bazarın vəziyyətinə müntəzəm surətdə müşahidə etməyə imkan yaradır (alıcıları nə maraqlandırır, onlar nə alırlar, rəqiblər nə satırlar)
- ☐ marketingin konkret problemlərinin öyrənilməsi ilə bilavasitə bağlıdır
- ☐ bu - əmtəə istehsalı və tədavülünün həcmi, strukturu və sürətini xarakterizə edən firma daxili informasiya axınları haqqında informasiyadır
- ☐ bu - sənaye və ticarət müəssisələrinin xərcləri, itgilər, mədaxil, xalis gəlir, gəlirlilik haqqında informasiyadır

BÖLMƏ: 1301

Ad	1301
----	------

Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə təhlilinin məqsədi aşağıdakıdır: (Çəki: 1)

- ☒ müəssisə əmlakının tərkibi və strukturunun ; ödəmə qabiliyyəti və sabitliyin ; qoyulan xərci çıxarmanın və gəlirin istifadə olunmasının və s. qiymətləndirilməsi
- ☐ maksimal gəlirin əldə olunma mexanizmi və təsərrüfatçılıq effektivliyinin artırılmasının öyrənilməsi ; müəssisənin rəqabət siyasətinin ən vacib məsələlərinin işlənilib hazırlanması
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edilməsi
- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edilməsi

Sual: Maliyyə təhlilinin təmayülü : (Çəki: 1)

- ☒ müəssisə əmlakının tərkibi və strukturuna, kapitalın istifadə olunma intensivliyi, ödəmə qabiliyyətinə əsaslı qiymət vermək
- ☐ xərclərin azalması və gəlirin artırılması ehtiyatlarını müəyyən etmək, idarə qərarlarını onların istehsalata səfərbər olunması üzrə əsaslandırmaq
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən etmək
- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar etmək

Sual: Diaqnostik (ekspress) təhlil : (Çəki: 1)

- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☒ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə təhlilinin məqsədi aşağıdakıdır: (Çəki: 1)

- ☐ müəssisə əmlakının tərkibi və strukturunun ; ödəmə qabiliyyəti və sabitliyin ; qoyulan xərci çıxarmanın və gəlirin istifadə olunmasının və s. qiymətləndirilməsi
- ☒ maksimal gəlirin əldə olunma mexanizmi və təsərrüfatçılıq effektivliyinin artırılmasının öyrənilməsi ; müəssisənin rəqabət siyasətinin ən vacib məsələlərinin işlənilib hazırlanması
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması

- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edilməsi
- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edilməsi

Sual: İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir? (Çəki: 1)

- ☒ təhlilin əsas informasiya mənbəyi uçot və mühasibat (maliyyə) hesabatının məlumatları olmaqla, eyni zamanda mühasibat uçotu sistemi öz analitikliyinin yüksəldilməsini təmin etmək üçün daimi təkmilləşir
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında hazırda eyni məqsəd və vəzifələr durur
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur
- ☐ müəssisənin biznes-planlarının, smetaların tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından geniş istifadə olunur

Sual: Hesabat və proqnoz informasiyasının əldə olunması üçün ayrılan idarə uçotunun əsas informasiya vahidi aşağıdakıdır : (Çəki: 1)

- ☐ göstərici
- ☐ məsuliyyət mərkəzi
- ☐ məxaric mərkəzi
- ☒ seqment
- ☐ ilkin sənədlər

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin inkişaf strategiyasının işlənilib hazırlanması zamanı və ümumiyyətlə effektiv menecment reallaşması üçün hansı təhlil keçirilməlidir ? (Çəki: 1)

- ☐ maliyyə təhlili
- ☐ marjinal təhlil
- ☐ statistik təhlil
- ☐ funksional - dəyər təhlili
- ☒ idarəetmə təhlili

Sual: Xarici investor baxımından müəssisənin cazibədarlığının qiymətləndirilməsi üçün hansı təhlil keçirilməlidir ? (Çəki: 1)

- ☐ maliyyə təhlili
- ☐ marjinal təhlil
- ☐ statistik təhlil
- ☐ funksional - dəyər təhlili
- ☒ idarəetmə təhlili

Sual: Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir? (Çəki: 1)

- ☐ istənilən müəssisədə iqtisadi təhlil auditin vasitəsilə tam proqram üzrə həyata keçirilə bilər
- ☒ müəssisənin maliyyə vəziyyəti, maliyyə nəticələrinin təhlilinin tərkibinə daxil olan analitik prosedurlar audit sübutlarının əsaslandırılmasında istifadə olunan müstəqil audit prosedurlarıdır
- ☐ daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçirilməsində auditor kompüter proqram vasitələrindən istifadə edə bilər
- ☐ hər bir auditor müəssisənin maliyyə təhlilinin metodikasını və istifadə olan analitik prosedurlarını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır

☐ hər bir auditorun vacib vəzifələrindən biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir

Sual: İstehsal prosesinin intensivləşdirilməsi zamanı (Çəki: 1)

- ☐ nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmnin artır;
 - ☐ istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmi azalır;
 - ☒ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmi azalır;
 - ☐ istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;
 - ☐ işçilərin əmək haqqının artması tempi onların əmək məhsuldarlığına nisbətən artıq olur.
-

Sual: İnzibati idarəetmə sistemində bazar iqtisadiyyatına keçid zamanı proqnozlaşdırmanın təşkili xarakterizə olunur: (Çəki: 1)

- ☐ sosial və bazar proqnozların prioriteti ilə;
 - ☐ dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;
 - ☐ planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;
 - ☒ proqnozlaşdırmanın dövlətsizləşdirilməsi ilə;
 - ☐ strateji planlaşdırmaya üstünlük verilməsi ilə
-

